

1. Ölkənin iqtisadiyyatının yüksəldilməsi, yığım və istehlak fondlarının formalaşmasında, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında hansı kompleks mühüm əhəmiyyətə malikdir?
 - yüngül sənaye
 - tikinti
 - ✓ ASK
 - ağır sənaye
 - ticarət
2. ASK-nin iqtisadiyyatı elminin bir sıra kənd təsərrüfatı iqtisadiyyatı elmləri ilə əlaqəsi varmı?
 - heç bir əlaqə
 - ✓ nəzəri-metodoloji əlaqə
 - praktiki əlaqə
 - iqtisadi marağı
 - təşkilatı əlaqə
3. ASK iqtisadiyyatı elmi Ask dairəsində nəyi öyrənir?
 - ✓ istehsal münasibətlərini
 - səmərəliliyi
 - torpaqdan istifadəni
 - məhsul istehsalını
 - satışı
4. İqtisadi qanunların ASK-nin idarəedilməsində əhəmiyyəti nədən ibarətdir?
 - ✓ səmərəliliyə səbəb olur
 - əmək haqqı ucuzlaşır
 - mükafat verilir
 - əmək haqqı artır
 - əlaqəsi yoxdur
5. Milli iqtisadiyyatın yüksəldilməsində ASK nə kimi rol oynayır?
 - əlaqəsi yoxdur
 - heç bir rolu yoxdur
 - ✓ həlledici səviyyədə
 - nisbi səviyyədə
 - köməkçi rola malikdir
6. Azərbaycanda ASK məhsulları istehsalının artırılması üçün nə mövcuddur?
 - maşın-mexanizmlər
 - nəqliyyat vasitələri
 - yollar, körpülər
 - ✓ ehtiyat və imkanlar
 - emal müəssisələri
7. ASK-da istehsal olunan ərzaqla əhalinin tələbatını fizioloji normalarla təmin etmək mümkündürmü?
 - yüksək səviyyədə mümkündür
 - tam mümkündür
 - ✓ tam mümkün deyil
 - mümkündür
 - artıqlaması ilə mümkündür
8. əhalinin və sənaye sahələrinin tələbatını yüksək səviyyədə təmin etmək ASK-nin nəyini təşkil edir?

- maya dəyərini
- əlaqələrini
- inkişafını
- ✓ məqsədini
- strukturunu

9. ASK-da birləşən sahələr geniş təkrar istehsal prosesinin müəyyən mərhələsində hansı məhsulu istehsal edir?

- yüksək keyfiyyətli məhsul
- səmərəli məhsul
- ✓ özünəməxsus məhsul
- daha bahalı məhsul
- daha ucuz məhsul

10. Vahid halında formalaşan istehsal-xidmət sahələri özünün texnoloji, istehsal və iqtisadi sərbəstliyini nə edir?

- aşağı salır
- yüksəldir
- inkişaf etdirir
- zəiflədir
- ✓ nisbətən saxlayır

11. ASK-da bazar iqtisadiyyatı sürətləndikcə hansı proses daha da sürətlənir?

- suvarma
- gəlirlər
- ✓ kooperasiya
- əmək təşkili
- məhsul istehsalı

12. ASK-da iqtisadi islahat nəticəsində nə sərbəstləşir?

- rentabelik
- mənfəət
- ✓ istehsal-iqtisadi əlaqələr
- suvarma üsulları
- əmək haqqı

13. Bazar iqtisadiyyatının inkişafı nəyin yeniləşməsini təyin edir?

- texnikanın
- sərvətin
- ✓ təsərrüfatçılıq formaların
- əməyin təşkilinin
- əmlakın

14. ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları ölkənin istehlak şeylərinə olan tələbatının hansı hissəsini təmin edir?

- 50%
- ✓ 70%
- 40%
- 85%
- 75%

15. ASK-nın başlıca istehsal sahəsi nədir?

- tədarük sahəsi
- ✓ kənd təsərrüfatı
- emal sahəsi

- təmir sahəsi
- satış sahəsi

16. ASK-nın iqtisadiyyatı elmi sahə iqtisadiyyatı elmi kimi nəyi tədqiq edir?

- sahə daxilində əmək təşkilini
- ✓ sahə dairəsində ictimai münasibətləri
- sahə dairəsində əhali yerdəyişməsinə
- sahə daxilində mənfəəti
- sahə dairəsində əmək haqqını

17. ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- tam uyğundur
- uyğundur
- nisbətən uyğundur
- məqsəddən yüksəkdir
- ✓ uyğun deyil

18. ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakılardan hansından dolğun istifadə təmin edilməlidir?

- əmək haqqı fondundan
- torpaqların eroziyasından
- ✓ mövcud istehsal resurslarından
- şoranlaşmanın çoxalmasından
- əhalinin yerdəyişməsindən

19. İstehsal-xidmət sahələri formalaşarkən onlar hansı sərbəstliyini nisbətən saxlayır?

- məhsulun daşınmasını
- ✓ istehsal-iqtisadi sərbəstliyini
- infrastrukturun azaldılmasını
- pul gəlirinin aşağı salınmasını
- əməyin genişlənməsini

20. Aqrar islahatlar nəticəsində aşağıdakı sahələrdən hansı vahid halda formalaşır?

- bitkiçilik
- ✓ istehsal-xidmət
- tikinti
- təmir
- heyvandarlıq

21. Aqrar islahatlar nəticəsində aşağıdakılardan nə sürətlə inkişaf edir?

- satış
- ✓ tələb-təklif
- informasiya
- gəlir bölgüsü
- təchizat

22. Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı inkişaf edir?

- ✓ xüsusi təsərrüfatlar
- əmək ehtiyatı
- pul gəliri
- rentabellik
- əkin sahəsi

23. Aqrar islahatların inkişafı nəyin sərbəstləşməsinə təmin etmişdir?

- istehsalın
- gəlirlərin
- mənfəətin
- √ istehsal-iqtisadi əlaqələrin
- əmək haqqının

24. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin sürətlənməsini təmin etmişdir?

- torpaqların çoxalmasını
- əməyin təşkilini
- √ iqtisadi islahatların
- gəlirlərin azaldılmasını
- suvarmanın artırılmasını

25. ASK-nin iqtisadi əsasını ona daxil olan sahələr arasındakı nə təşkil edir?

- uçot
- √ iqtisadi əlaqə
- iqtisadi səmərə
- əmək haqqı
- mənfəət

26. Təbii iqlim şəraiti, torpaq sahələri, işçi qüvvəsi nəyin sürətlə inkişafını təmin edir?

- suvarmanın
- √ xammal istehsalını
- elmi-texniki tərəqqinin
- əmək məhsuldarlığını
- meliorasiyanın

27. ASK məhsulları ilə əhalinin və ölkənin tələbatını ödəmək mümkündürmü?

- ayrı-ayrı sahələr üzrə
- nisbətən
- √ tamamilə
- yox
- qeyri realdır

28. ASK-nın qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır?

- istiqaməti yeniləşməli
- √ dolğun istifadə olunma
- quruluşu dəyişdirilməli
- xərclər azaldılmalıdır
- xərclər artırılmalı

29. ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır?

- qiymətin
- gəlirlərin
- işçi qüvvəsinin
- √ sahibkarlığın
- mənfəətin

30. Yeyinti, yüngül, toxuculuq sənaye sahələrinin xammalla təmin olunmasının neçə faizini ASK ödəyir?

- 90-100%
- √ 70-90%

- 50-60%
- 60-70%
- 40-50%

31. ASK sistemində istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasındakı əlaqələr nə ilə tənzimlənir?

- √ obyektiv iqtisadi qanunlarla
- istehsal artımı ilə
- əmtəlik məhsulun çoxalması ilə
- gəlirlərin istifadəsi ilə
- qanunlara baxmadan

32. ASK-da istehsal olunan ərzaqla əhalinin tələbatını fizioloji normalarla təmin etmək mümkündürmü?

- √ tam mümkün deyil
- mümkündür
- tam mümkündür
- yüksək səviyyədə mümkündür
- artıqlaması ilə mümkündür

33. ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- √ uyğun deyil
- məqsəddən yüksəkdir
- nisbətən uyğundur
- uyğundur
- tam uyğundur

34. ASK ilə xalq təsərrüfatının digər sahələri arasında əlaqə əsasən hansı yolla həyata keçirilir?

- √ mal mübadiləsi
- infrastruktur
- yığım
- istehsal
- istehlak

35. ASK-nin iqtisadi əsasını ona daxil olan sahələr arasındakı nə təşkil edir?

- iqtisadi səmərə
- √ iqtisadi əlaqə
- uçot
- mənfəət
- əmək haqqı

36. ASK-nin iqtisadiyyatı elmi digər iqtisad elmlərindən nə ilə fərqlənir?

- istehsal şəraiti ilə
- əmək haqqı ilə
- gəlirlərlə
- √ özünəməxsus xüsusiyyətlə
- iqtisadi göstəricilərlə

37. ASK-nin iqtisadiyyatı elmi kompleksinin dairəsində nədə baş verənləri tədqiq edir?

- istehsalın səviyyəsində
- mənfəətdə
- gəlirlərdə
- √ proses və hadisələrdə
- istehsal xərcindən

38. Təbii iqlim şəraiti, torpaq sahələri, işçi qüvvəsi nəyin sürətlə inkişafını təmin edir?
- meliorasiyanın
 - suvarmanın
 - elmi-texniki tərəqqinin
 - əmək məhsuldarlığını
 - ✓ xammal istehsalını
39. ASK məhsulları ilə əhalinin və ölkənin tələbatını ödəmək mümkündürmü?
- nisbətən
 - qeyri realdır
 - ✓ tamamilə
 - yox
 - ayırı-ayrı sahələr üzrə
40. ASK-nın qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır?
- quruluşu dəyişdirilməli
 - istiqaməti yeniləşməli
 - xərclər azaldılmalıdır
 - xərclər artırılmalı
 - ✓ dolğun istifadə olunma
41. ərzaq və digər kənd təsərrüfatı mənşəli məhsulları istehsal edən, tədarüktü və emalını aparan, son məhsula çevrən, əhalinin həyat şəraitini yaxşılaşdıran birlik nədir?
- ✓ aqrar-sənaye kompleksi
 - tədarük kompleksi
 - istehsal kompleksi
 - xidmət kompleksi
 - sosial kompleks
42. ASK-da bazar iqtisadiyyatının inkişafı istehsal-xidmət sahələri arasında nəyin formalaşmasını təmin etmişdir?
- maliyyənin
 - ✓ əlaqə və asılılıqların
 - təchizatın
 - tədarükün
 - kreditləşmənin
43. ASK-da bazar münasibətləri inkişaf etdikcə nə meydana çıxır?
- yeni torpaq sahələri
 - yeni işçilər
 - yeni maşınlar
 - ✓ yeni istehsal sahələri
 - yeni nəqliyyat formaları
44. ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır?
- işçi qüvvəsinin
 - gəlirlərin
 - ✓ sahibkarlığın
 - qiymətin
 - mənfəətin
45. Yeyinti, yüngül, toxuculuq sənaye sahələrinin xammalla təmin olunmasının neçə faizini ASK ödəyir?

- 40-50%
- 90-100%
- 50-60%
- 60-70%
- √ 70-90%

46. ASK-nın iqtisadiyyatı elmi başlıca olaraq nəyi öyrənir?

- əhalinin yerdəyişməsini
- əhalinin artımı prosesini
- √ baş verən ictimai-iqtisadi hadisə və prosesləri
- eroziyanın baş vermə prosesini
- torpaqların şoranlaşma prosesini

47. ASK sistemində istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasındakı əlaqələr nə ilə tənzimlənir?

- √ obyektiv iqtisadi qanunlarla
- istehsal artımı ilə
- əmtəəlik məhsulun çoxalması ilə
- gəlirlərin istifadəsi ilə
- qanunlara baxmadan

48. ASK ölkə əhalisinin ərzaq və xalq istehlakı məhsulları ilə tələbatını necə ödəyir?

- √ fizioloji normadan aşağı
- fizioloji normadan artıq
- fizioloji norma müəyyən edilmir
- fizioloji normalar nəzərə alınmır
- fizioloji normalara uyğun

49. ASK formalaşmasının mənası nədir?

- əhalinin çoxaldılması
- √ əhalinin və ölkənin tələbatının təmin edilməsi
- xidmətlərin məhdudlaşması
- resursların artırılması
- torpaqların genişləndirilməsi

50. Aqrar-sənaye kompleksi aşağıdakılardan hansının yüksəldilməsinə xidmət edir?

- suvarmanın çoxaldılmasına
- √ həyat səviyyəsinin yüksəldilməsinə
- torpaq sahələrinin artmasına
- əkin sahələrinin genişləndirilməsinə
- əmək haqqının artırılmasına

51. Aqrar-sənaye kompleksi nədir?

- istehsalın təşkili
- istehsalın maliyyələşməsi
- məhsul istehsalının çoxalması
- əmtəəlik məhsulun artması
- √ müvafiq istehsal-xidmət sahələrinin birləşməsi

52. Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı yenidən formalaşır?

- meyvə bağları
- heyvandarlıq sahələri
- √ istehsal-iqtisadi əlaqələr
- nəqliyyat formaları

- üzümlüklər

53. Aqrar islahatlar nəticəsində nəyin artmasına nail olunur?

- qismən mexanikləşmənin
- eroziyanın
- mexanikləşmənin
- ✓ kooperasiyanın
- avtomatlaşmanın

54. ASK-da islahatlar nəyin dərinləşməsinə təmin etmişdir?

- ✓ ixtisaslaşma səviyyəsinin
- gəlirlərin bölgüsünün
- məhsul satışının
- mexanikləşmənin
- suvarmanın

55. Bazar münasibətlərinin formalaşması ASK-da nəyin inkişafına şərait yaradır?

- ✓ mülkiyyət formalarının
- istehsal sahələrinin
- emal sahələrinin
- tədarük işinin
- əmək haqqının

56. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin yeniləşməsinə səbəb olur?

- məhsul istehsalının
- işçi qüvvəsinin
- istehsal vasitələrinin
- əmək haqqının
- ✓ təsərrüfatçılıq üsullarının

57. Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir?

- sosial
- ✓ texnoloji
- təşkilatı
- iqtisadi
- texniki

58. ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur?

- ✓ torpağın əsas istehsal vasitəsi olması
- texnikanın sahələr üzrə bölgüsü
- işçilərin ixtisasının artırılması
- əməkdən mövsümü istifadə
- texnikadan mövsümü istifadə

59. ASK-nin formalaşması problemləri həll edilərkən ona daxil olan sahələrdə nəyin nəzərə alınması vacibdir?

- ərazin məhdudluğu
- ərazinin dəyişməsi
- ərazinin yeniləşdirilməsi
- ərazinin artırılması
- ✓ ərazinin ümumiliyi

60. Regionlarda ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir?

- əmək haqqının artırılması
- √ təbii-iqlim şəraiti, istehsalın artırılması imkanları
- satış qiymətlərinin səviyyəsi
- şoranlaşmanın çoxalması
- əhalinin gəlirlərinin azaldılması

61. ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək qeyri-mümkündür?

- məhsulun satışı
- məhsulun saxlanması
- √ son məhsulun istehlakı
- mənfəətin azalması
- məhsulun emalı

62. ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- əmtəəlik məhsulun
- √ ərazi-sahə strukturunun
- əmək ehtiyatının
- torpaq sahələrinin
- əmək sərfinin

63. Türkiyənin kənd təsərrüfatı məhsulunun neçə faizi heyvandarlığın payına düşür?

- 40%
- 18%
- √ 30%
- 45%
- 25%

64. Türkiyə becərilən torpaqların sahəsinə görə neçənci yeri tutur?

- 1-ci
- √ 3-cü
- 4-cü
- 5-ci
- 2-ci

65. Təsərrüfat kompleksinin inkişafı ilə əlaqədar olaraq kəndlərdə sosial-iqtisadiyyat sahəsində nə baş verir?

- tənəzzül
- kəskin azalma
- plansız inkişaf
- heç nə baş vermir
- √ güclü inkişaf

66. Təsərrüfat kompleksində nəyin səviyyəsi yüksəlir?

- zərər
- √ iqtisadi səmərəlilik
- istehsal xərcin
- maya dəyəri
- əmək haqqı

67. Təsərrüfat kompleksinin yaranması xammalla əlaqədar olaraq hansı problemin artması ilə əlaqədar idi?

- xammalın istehlakı
- xammalın dəyəri
- xammalın satış qiyməti
- xammalın səmərəliliyi

√ xammalın daşınması

68. Təsərrüfat kompleksi yarandığı dövrlər necə adlanırdı?

- təsərrüfat birliyi
- istehsal sahəsi
- √ təsərrüfat-zavod
- emal müəssisəsi
- təsərrüfat bölgüsü

69. ASK-nın inkişaf sürətinin yüksəldilməsi üçün qarşıda duran məqsəd necə həyata keçirilməlidir?

- plana uyğun
- inzibati qaydada
- √ ardıcılıqla
- göstəriş əsasında
- tədricən

70. ASK-nin inkişafına təsir edən amillərdən hansının nəzərə alınması vacibdir?

- torpaqların artırılması
- əmək haqqının səviyyəsi
- maya dəyəri
- istehsal xərci
- √ kooperasiya inkişafı

71. ASK formalaşarkən regionlarda sahələrarası münasibətlər necə formalaşır?

- eyni səviyyədə
- biri digərini tamamlayır
- √ geyri bərabər
- inzibati yolla
- bir-birinə uyğun

72. ASK-da əmək ehtiyatlarından, maliyyə vəsaitindən, infrastrukturaldan səmərəli istifadə nəyə şərait yaradır?

- tikintinin artmasından
- √ intensiv inkişafa
- gəlirlərin artmasına
- mənfəətin çoxalmasına
- sosial irəliləyişə

73. ASK-nin sürətlə inkişafına nail olmaq üçün nəyə ciddi əməl olunmalıdır?

- əmək haqqının artımına
- suvarmanın genişlənməsinə
- işçilərin çoxalmasına
- √ intensiv inkişafa
- nəqliyyatın çoxalmasına

74. ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir?

- torpağın
- √ ərazi-sahənin
- sənayenin
- emalın
- suvarmanın

75. ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır?

- əkinçilik
- tədarük və emal
- ✓ istehsal və xidmət
- nəqliyyat və tikinti
- heyvandarlıq

76. İnteqrasiya nəticəsində yaradılan mərkəzləşmiş fondların maliyyə vəsaiti başlıca olaraq hansı məqsədə yönəldilir?

- torpaq sahələrinin genişlənməsinə
- kadr hazırlığına
- mütərəqqi texnika və texnologiyalara
- ✓ istehsal xərcinin azaldılmasına
- əmək haqqının artırılmasına

77. Aqrar-sənaye inteqrasiyasının inkişafı nəticəsində kənd təsərrüfatında əməkdən, maddi-texniki resurslardan istifadə sahəsində nə baş verir?

- istifadənin vəziyyəti yaxşılaşır
- istifadəyə maraq azalır
- ✓ istifadənin mövsümlüyü azalır
- istifadəyə maraq artır
- istifadədə dəyişiklik olmur

78. ASK-da inteqrasiyanın istehsalın inkişafı ilə əlaqəsi nədən ibarətdir?

- əlaqəsi yoxdur
- əlaqəsi çox zəifdir
- əlaqəsi azalır
- əlaqəsinə ehtiyac yoxdur
- ✓ ciddi bir amildir

79. ASK-da son məhsul istehsalı ilə əlaqədar məhsulun keçməli olduğu sahədə nə baş verir?

- ✓ sahələrin sayı çoxalır
- sahələr genişlənir
- sahələr birləşir
- sahələrin sayı məhdudlaşır
- sahələrin sayı azalır

80. İstehsalın strukturunun dəyişilməsi, tədarük, təchizat, satış, idarəetmə, stimullaşma və s. ilə əlaqədar olaraq müxtəlif təşkilatlarla razılaşmalar inteqrasiyanın hansı mərhələsidir?

- sosial
- ✓ təşkilati
- texnoloji
- texniki
- sosial-iqtisadi

81. ASK-nin quruluşu və sahələrarası əlaqələrin təşkili nədən səmərəli istifadəni təmin etməlidir?

- torpaqlardan
- istehsal xərcindən
- ✓ mövcud ehtiyatlardan
- maya dəyərindən
- istehsalın səviyyəsindən

82. ASK-nın kooperasiya və inteqrasiyasının xarakterik xüsusiyyətlərini əks etdirən quruluşu necə formalaşır və inkişaf edir?

- sürətlə
- inzibati yolla

- planlı formada
- √ tədrisən
- çox sürətlə

83. Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir?

- √ əsaslı şəkildə dəyişmiş
- bəzi əlavələr edilmiş
- heç nə baş verməmiş
- ciddi dəyişmə olmamış
- sabit qalmış

84. ASK regionlarda formalaşarkən nəyin nəzərə alınması vacibdir?

- mexanikləşmənin
- əməyin təşkili
- √ təbii-iqlim şəraiti
- suvarma şəraiti
- əmək haqqı

85. ərzaq və istehlak məsulları xammalını istehsal edən və son məhsula çevirən sənaye, kənd təsərrüfatı və digər sahələrin birləşməsi nəyin formalaşmasına səbəb olur?

- √ ASK
- yardımçı komplekslər
- xidmət kompleksi
- istehlak kompleksi
- istehsal kompleksləri

86. ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- tədarükü
- itkiləri
- əmək ehtiyatlarını
- √ inkişaf istiqamətlərini
- kadr hazırlığını

87. İnteqrasiyanın güclənməsi nəticəsində ASK daxil olan müəssisə və təşkilatların fəaliyyətində nə baş verir?

- fəaliyyət davam edir
- səyləri tənzimlənilir
- √ səyləri birləşir
- səyləri zəifləyir
- fəaliyyət dəyişmir

88. ASK-da inteqrasiya məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafına necə təsir göstərir?

- onlarla əlaqəsi yoxdur
- √ onların əlaqəsini dərinləşdirir
- onların əlaqəsini məhdudlaşdırır
- onların əlaqəsini pozur
- onları sabitləşdirir

89. Aqrar-sənaye inteqrasiyası fəaliyyət prosesinin hansı dairəsini əhatə edir?

- yalnız texnoloji
- iqtisadi dairələri
- son nəticəni
- √ bütün dairələri
- yalnız istehsal

90. İstehsalın son nəticəsinin müəyyən edilməsi, vergi, qiymət, gəlirlərin bölgüsü, həvəsləndirmə, mənfəət, rentabellik inteqrasiyanın hansı mərhələsini göstərir?
- təşkil
 - ✓ iqtisadi
 - təşkilati-iqtisadi
 - texniki-texnoloji
 - sosial-iqtisadi
91. Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir?
- sosial-iqtisadi
 - texnoloji-təşkilati
 - ✓ texniki-texnoloji
 - iqtisadi-təşkilati
 - texnoloji
92. ASK-da inteqrasiya istehsalın texnika və texnologiyasının, iqtisadiyyatı və təşkilinin, sosial münasibətlərinin hansı mərhələsində baş verir?
- yalnız texnoloji mərhələdə
 - yalnız texniki səviyyədə
 - yalnız sosial münasibətlərdə
 - ✓ bunların hamısında
 - bunların heç birində
93. ASK-da inteqrasiya nə deməkdir?
- təmərküzləşmə
 - ixtisaslaşma
 - bölüşdürmə
 - ayrılma
 - ✓ birləşmə, qovuşma
94. ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir?
- məhsulun azalmasını
 - keyfiyyətin tənzimlənməsini
 - ✓ iqtisadi inkişafa marağın yüksəlməsini
 - əmək haqqının artmasını
 - əmək sərfinin çoxalması
95. ASK-nin regionlarda səmərəli fəaliyyət göstərilməsi üçün aşağıdakılardan hansının əhəmiyyəti böyükdür?
- ✓ infrastruktur və iqtisadi əlaqələrin
 - əhalinin yerdəyişməsinin
 - əmək haqqının artmasının
 - əmək məhsuldarlığının azalmasının
 - rentabelliğin yüksəldilməsinin
96. ASK formalaşarkən ərazi-sahə strukturunun düzgün qurulmaması nəticəsində nəyin yüksəlməsi mümkün deyil?
- torpağın məhsuldarlığı
 - iqtisadi əlaqə
 - ✓ iqtisadi səmərəlilik
 - əmək haqqı
 - texnikadan istifadə

97. Təsərrüfat kompleksləri nəyin birləşməsi ilə formalaşır?

- istehsal -tədarük
- istehsal-iqtisadi
- istehsal-istehlak
- √ istehsal-emal
- istehsal-xidmət

98. ASK-nin inkişafına işçilərin maddi marağının yüksəldilməsi nəyə səbəb olur?

- √ iqtisadi nəticələrin yüksəldilməsinə
- zərərliyin artmasına
- maya dəyərinin dəyişməsinə
- satışın çoxalmasına
- istehsal xərcinin artmasına

99. ASK-nın inkişafının sürətləndirilməsi üçün nəyin nəzərə alınmasına nail olunmalıdır?

- rentabelliyin
- mənfəətin
- məhsuldarlığın
- istehsal xərcinin
- √ işçi qüvvəsinin

100. Təsərrüfat kompleksində istehsal olunan son məhsulda nə baş verir?

- maya dəyəri artır
- əmək haqqı azalır
- √ keyfiyyət yüksəlir
- zərərlər azalır
- istehsal xərci çoxalır

101. Təsərrüfat kompleksinin formalaşması və səmərəli fəaliyyət göstərməsi ilə aşağıdakılardan nəyə nail olunur?

- torpaqlar yaxşılaşır
- maya dəyəri yüksəlir
- əmək haqqı artır
- √ itkilər azalır, keyfiyyət yüksəlir
- istehsal xərci artır

102. Təsərrüfat kompleksinin yaranması xammalda hansı problemin çoxalması zəruriyyətindən meydana çıxdı?

- istehsal xərci azaldı
- mexanikləşmə artdı
- maya dəyəri artdı
- əmək haqqı yüksəldi
- √ itkilər çoxaldı

103. Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir?

- √ əsaslı şəkildə dəyişmiş
- heç nə baş verməmiş
- bəzi əlavələr edilmiş
- ciddi dəyişmə olmamış
- sabit qalmış

104. ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- √ inkişaf istiqamətlərini
- itkiləri

- əmək ehtiyatlarını
 - kadr hazırlığını
 - tədarükü
- 105.** İstehsalın son nəticəsinin müəyyən edilməsi, vergi, qiymət, gəlirlərin bölgüsü, həvəsləndirmə, mənfəət, rentabellik inteqrasiyanın hansı mərhələsini göstərir?
- √ iqtisadi
- təşkilati-iqtisadi
 - texniki-texnoloji
 - sosial-iqtisadi
 - təşkil
- 106.** Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir?
- √ texniki-texnoloji
- texnoloji-təşkilati
 - iqtisadi-təşkilati
 - sosial-iqtisadi
 - texnoloji
- 107.** ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir?
- əmək haqqının artmasını
 - keyfiyyətin tənzimlənməsini
- √ iqtisadi inkişafa marağın yüksəlməsini
- məhsulun azalmasını
 - əmək sərfinin çoxalması
- 108.** ASK-nın inkişaf sürətinin yüksəldilməsi üçün qarşıda duran məqsəd necə həyata keçirilməlidir?
- √ ardıcılıqla
- inzibati qaydada
 - tədricən
 - plana uyğun
 - göstəriş əsasında
- 109.** ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir?
- √ ərazi-sahənin
- torpağın
 - emalın
 - sənayenin
 - suvarmanın
- 110.** ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır?
- tədarük və emal
 - nəqliyyat və tikinti
- √ istehsal və xidmət
- əkinçilik
 - heyvandarlıq
- 111.** İnteqrasiya nəticəsində yaradılan mərkəzləşmiş fondların maliyyə vəsaiti başlıca olaraq hansı məqsədə yönəldilir?
- kadr hazırlığına
 - əmək haqqının artırılmasına
 - torpaq sahələrinin genişlənməsinə
- √ istehsal xərcinin azaldılmasına

- mütərəqqi texnika və texnologiyalara

112. ASK-da inteqrasiyanın istehsalın inkişafı ilə əlaqəsi nədən ibarətdir?

- √ ciddi bir amildir
- əlaqəsinə ehtiyac yoxdur
- əlaqəsi çox zəifdir
- əlaqəsi azalır
- əlaqəsi yoxdur

113. ASK-da son məhsul istehsalı ilə əlaqədar məhsulun keçməli olduğu sahədə nə baş verir?

- √ sahələrin sayı çoxalır
- sahələrin sayı məhdudlaşır
- sahələr birləşir
- sahələr genişlənir
- sahələrin sayı azalır

114. Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir?

- təşkilatı
- sosial
- texniki
- iqtisadi
- √ texnoloji

115. ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur?

- √ torpağın əsas istehsal vasitəsi olması
- işçilərin ixtisasının artırılması
- texnikanın sahələr üzrə bölgüsü
- əməkdən mövsümü istifadə
- texnikadan mövsümü istifadə

116. ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- əmtəəlik məhsulun
- torpaq sahələrinin
- əmək ehtiyatının
- əmək sərfinin
- √ ərazi-sahə strukturunun

117. əhalinin sosial vəziyyəti və həyat şəraiti, sosial-mədəni və abadlıq sahəsində işlər inteqrasiyanın hansı mərhələsini təşkil edir?

- iqtisadi
- təşkilatı
- texnoloji
- texniki-təşkilatı
- √ sosial

118. ASK-da inteqrasiya prosesi hansı yolla həyata keçirilir?

- istehsalın genişləndirilməsi
- tədarükün ləğv edilməsi
- satış kanallarının çoxaldılması
- emal sahələrinin genişlənməsi
- √ sənaye və kənd təsərrüfatının qarşılıqlı əlaqələrinin inkişafı

119. ASK-nin səmərəli fəaliyyət göstərməsi üçün ona daxil olan sahələrdə nəyin inkişafı təmin edilməlidir?

- əmək sərfi
- rentabellik
- əhalinin artımı
- əmək ehtiyatının çoxalması
- √ iqtisadi əlaqə və kooperasiya

120. Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir göstərən amil əsasən nədir?

- əmək sərfinin azalması
- mənfəətin alınmaması
- məhsul istehsalının azalması
- əmtəlik məhsulun aşağı düşməsi
- √ əmək ehtiyatı və işçi qüvvəsindən düzgün istifadə

121. ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil?

- √ sahələrarası inkişaf problemləri
- əməyin təşkilini
- müəssisələrarası ziddiyyətləri
- əmək mübahisələrini
- torpaqların qorunmasını

122. ASK-da son məhsulun artırılması və istehlakçılara çatdırılması prosesini düzgün həyata keçirmək üçün nə edilməlidir?

- xammal artırılmalıdır
- mənfəət azaldılmalıdır
- √ münasib əlaqələr qurulmalıdır
- proses dayanmalıdır
- əmək haqqı çoxaldılmalıdır

123. Təsərrüfat kompleksində istehsal prosesində nə baş verir?

- istehsal prosesi uzanır
- mexanikləşmə zəifləyir
- suvarma prosesi artır
- gübrələrinin azalır
- √ sənayeləşmə sürətlənir

124. Təsərrüfat komplekslərdə nədən səmərəli istifadə olunur?

- mexanikləşmədən
- ehtiyat hissələrdən
- √ əmək və vəsait sərfindən
- əmlakdan
- elektriklişmədən

125. Təsərrüfat komplekslərinin formalaşması üçün ilk dövrlər təsərrüfatlarda nəyin yaranmasına nail olunurdu?

- tikinti sahələrinin
- ticarət sahəsinin
- sosial sahənin
- √ emal sahələrinin
- təmir müəssisələrinin

126. Təsərrüfat kompleksi necə formalaşmışdır?

- təsərrüfatların birləşməsi
- √ bir təsərrüfat dairəsində
- çoxlu təsərrüfat dairəsində
- təsərrüfatın ləğv edilməsində

- təsərrüfatların ayrılması

127. ASK-da səmərəliliyin yüksəldilməsi məqsədi ilə aşağıdakılardan hansının səmərəliliyi yüksəldilməlidir?

- ✓ iqtisadi əlaqələrin
- maya dəyərinin
- istehsal xərcinin
- rentabelliyn
- zərərlik səviyyəsinin

128. ASK formalaşarkən aşağıdakı amillərdən hansının nəzərə alınması tələb olunur?

- ✓ əlaqələrin sabitliyi
- zərərlik
- iqtisadi səmərə
- mənfəət
- rentabellik

129. Mülkiyyət münasibətlərinin dəyişməsi, ictimai-iqtisadi münasibətlərin yeniləşməsi, istehsalın inkişafına təmin edən şəraitə nə kimi təsir etmişdir?

- təsiri olmamış
- ✓ yeni şərait formalaşmış
- məhsul artmış
- gəlirlər çoxalmışdır
- dəyişilmə baş verməmiş

130. Regionlarda ASK-nın səmərəli fəaliyyət göstərməsi üçün nə edilməlidir?

- torpaqların artırılması
- suvarma genişləndirilməli
- əmək haqqı artırılmalı
- mexanikləşdirmə yüksəldilməlidir
- ✓ maliyyə imkanları və əlaqələr düzgün qurulmalı

131. ASK-da son məhsul istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün nə edilməlidir?

- torpaq genişləndirilməlidir
- ✓ səmərəli fəaliyyət qurulmalıdır
- sahə azaldılmalıdır
- mənfəət artırılmalıdır
- xərc azaldılmalıdır

132. Aqrar-sənaye inteqrasiyasının inkişafı nəticəsində emal sənayesinin kənd təsərrüfatına təsirində nə baş verir?

- təsir azalır
- ✓ təsir güclənir
- təsir zəifləyir
- təsirə ehtiyac qalmır
- təsir olmur

133. ASK-da son məhsul istehsalında iştirak edən sahələrin fəaliyyətinin genişlənməsi sahələrarası əlaqələrə necə təsir göstərir?

- onların sayı məhdudlaşır
- onların sayı sabit qalır
- onların sayı azalır
- əlaqələrə ehtiyac olmur
- ✓ onların sayı daima artır

134. Hər hansı məhsulun son məhsula çevrilməsi ilə əlaqədar olaraq ictimai əmək bölgüsündə nə baş verir?

- əmək bölgüsü dəyişmir
- əmək bölgüsü mürəkkəbləşir
- √ əmək bölgüsü dərinləşir
- əmək bölgüsü ləğv olunur
- əmək bölgüsü sadələşir

135. Bazar münasibətlərinin formalaşması ilə əlaqədar ASK səmərəli fəaliyyəti nədən aslıdır?

- mexanikləşmənin sürətlənməsi
- √ aqrar islahatların aparılması
- torpaqların çoxaldılması
- nəqliyyatın artırılması
- maliyyə-kreditin təşkili

136. Aqrar islahatlarla əlaqədar formalaşan xüsusi təsərrüfatlar istehsalın təşkilini, onun strukturunu, təchizat və satış formalarını, idarəetməni, iqtisadi əlaqə və mənafeələrini necə həll edirlər?

- √ müstəqil formada
- icra hakimiyyətinin göstərişi ilə
- inzibati orqanların əmri ilə
- nazirliyin qərarı ilə
- bələdiyyələrin sifarişi ilə

137. Aqrar islahatların normativ-hüquqi bazası əsasən yaradılan inkişaf dövrü hansı illəri əhatə edir?

- √ 92-95-ci illəri
- 95-ci ili
- 91-94-cü illəri
- 94-95-ci illəri
- 93-96-cı illəri

138. Aqrar islahatların hüquqi təminatını nə təşkil edir?

- maddi-texniki təchizat
- istehsalın stimullaşdırılması
- √ iqtisadi qanunlar
- istehsalın təşkili formaları
- tədarük qaydaları

139. Aqrar islahatların həyata keçirilməsi nəticəsində xüsusi mülkiyyətə əsaslanan hansı təsərrüfatlar yaranmışdır?

- √ kooperativlər, fermerlər, fərdi təsərrüfatlar
- tikinti müəssisələri
- təmir təşkilatları
- elmi-istehsal birlikləri
- təsərrüfatlararası müəssisələr

140. Xüsusi təsərrüfatlarda torpaqdan, maliyyə mənbəyindən, istehsal resurslarından istifadə sahəsində nə baş verir?

- √ onlardan səmərəli istifadəyə maraq artır
- onlar bələdiyyələrə məxsusdur
- onlar icarəyə verilir
- onlardan istifadə zəifləyir
- onlardan istifadəyə həvəs olmur

141. Aqrar sahibkarlıq formalarında torpaq və əmlakdan necə istifadə olunur?

- √ sərbəst
- əmr əsasında

- qərara uyğun
- göstəriş əsasında
- tövsiyələrə əsasən

142. Aqrar islahatlar əlaqədar olaraq torpaq, əmlak və s. necə bölüşdürülür?

- √ normativlərə əsasən
- göstərişə əsasən
- sərəncama əsasən
- tövsiyələrə əsasən
- əmrə əsasən

143. İslahatın gedişatına kim nəzarət edir?

- elmi işçilər
- mütəxəssislər
- √ islahat komissiyası
- icra başçısı
- təsərrüfat başçısı

144. Aqrar islahatlar nədən başlanır?

- əmlakın bölgüsündən
- nəqliyyatın paylanması
- torpağın paylanması
- sahibkarların müəyyən edilməsindən
- √ torpaq və əmlakın özəlləşdirilməsindən

145. Böhranın gətdikcə dərinləşməsi ictimai təsərrüfatların fəaliyyəti prosesində nəyin güclənməsinə səbəb olmuşdur?

- √ ləğv edilməsinin
- birləşməsinin
- zəifləməsinin
- inkişafının
- idarəedilməsinin

146. İctimai təsərrüfatlarda maddi marağ necə qurulurdu?

- √ səmərəsiz
- plan əsasında
- mərkəzdən
- səmərəli
- düzgün

147. İctimai təsərrüfatlarda torpaqdan və əsas fondlardan necə istifadə olunur?

- plana uyğun
- plansız
- düzgün
- √ səmərəsiz
- səmərəli

148. Aqrar islahatların həyata keçirilməsi hansı zərurətdən baş verir?

- √ böhranın dərinləşməsi
- maya dəyərinin yüksək olması
- əmək haqqının aşağı olması
- mənfəətin çoxalması
- istehsalın artımı

149. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı nə vaxt təsdiq olunmuşdur?
- √ 14 aprel 2009-cu il
 - 14 may 2009-cu il
 - 14 mart 2009-cu il
 - 14 fevral 2009-cu il
 - 14 yanvar 2009-cu il
150. Aqrar islahatların dərinləşməsinə, iqtisadi mexanizmin təkmilləşdirilməsinə, sahibkarlıq fəaliyyətinin stimullaşmasına, müxtəlif güzəştlərin tətbiqinə hansı illərdə əməl olunmuşdur?
- √ 1999 – 2004-cü illər
 - 2000 – 2004-cü illər
 - 2000 – 2002-ci illər
 - 1999-2003-cü illər
 - 1998-2002-ci illər
151. Hansı təsərrüfat formaları istehsal etdiyi və reallaşdırdığı məhsulların, əldə etdiyi gəlirlərin tam sahibidir?
- √ xüsusi təsərrüfatlar
 - xidmət müəssisələri
 - aqrokombinatlar
 - köməkçi müəssisələr
 - icarə müəssisələri
152. Aqrar islahatların aparılmasının ümumi istiqamətləri, prinsipləri, metodları, mexanizmləri kim tərəfindən müəyyən edilir?
- vergi orqanları
 - inzibati orqanlar
 - √ Aqrar İslahatlar Komissiyası
 - elmi müəssisələr
 - ali məktəblər
153. Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun normativ-hüquqi bazanın yaradılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması nəyin sürətlə həyata keçirilməsinə şərait yaratmışdır?
- √ aqrar islahatların sürətlənməsi
 - təchizatın azalması
 - tədarük sisteminin dəyişməsi
 - istehsalın ixtisaslaşması
 - əməyin stimullaşması
154. Aqrar sferada torpaq və əmlak özəlləşdirdikdən sonra hansı proses həyata keçirilir?
- √ ictimai təsərrüfatlar ləğv olunur
 - istehsal artır
 - idarəetmə mürəkkəbləşir
 - ictimai təsərrüfatlar möhkəmlənir
 - əmtəəlik məhsul çoxalır
155. Aqrar islahatlara nədən başlanılır?
- əməyin təşkili
 - istehsalın artırılması
 - √ torpaq və əmlakın özəlləşdirilməsi
 - kadrların yerləşdirilməsi
 - idarəetmənin müəyyən edilməsi
156. Azərbaycan Respublikasında aqrar islahatlar nəyə görə zəruri prosesə çevrilmişdir?

- əmək məhsuldarlığı yüksəlmişdir
- məşğulluq yüksəlmişdir
- istehsal xərci azalmışdır
- əmək haqqı artmışdır
- √ aqrar sahədə böhran artmışdır

157. Aqrar islahatlar nəticəsində formalaşan sahibkarlar torpaq və əmlakın nəyinə çevrilmişlər?

- becərənlərə
- dəyişdirənlərə
- √ sahibinə
- heç nəyinə
- satanlara

158. İslahatlar nəticəsində formalaşan özəl qurumlar öz fəaliyyətində nəyə əsaslanır?

- √ sərbəst sahibkarlığa
- əmal sahəsinə
- xidmət növünə
- tədarük firmalarına
- satış təşkilatlarına

159. Aqrar islahatlarla əlaqədar tələb olunan normativ materiallar kim tərəfindən hazırlanır?

- √ islahat komissiyaları
- nazirliklər
- elmi işçilər
- icra başçıları
- bələdiyyələr

160. İslahatlar nəyə əsasən aparılır?

- qərara
- göstərişlərə
- √ qanunlara
- əmrə
- sərəncama

161. Aqrar islahatlar nəticəsində torpaqlar və əmlak kimə verilir?

- mütəxəssislərə
- ziyalılara
- elm-mədəniyyət işçilərinə
- qulluqçulara
- √ onların sahibinə

162. İctimai təsərrüfatların istehsal etdiyi məhsullar əhalinin tələbatının ödəyə bilirdimi?

- tələbatdan artıq idi
- tələbata cavab verirdi
- √ tələbata uyğun deyildi
- tam ödəyirdi
- tələbata uyğun idi

163. İctimai təsərrüfatlarda istehsal xərcindən necə istifadə edilirdi?

- √ süni olaraq artırılırdı
- göstəriş əsasında
- səmərəsiz
- plana uyğun

- s m r li

164. Aqrar b hranının d rinl shm si aŐađıdaki iqtisadi mexanizmin hansından  ox aslı idi?

- √  saslı v sait qoyluŐu
- vergi
- sıđorta
- kredit
- maliyy 

165. Aqrar islahatlar dedikd  ilk n vb d  n  n z rd  titulur?

- istehsal x rci
- iqtisadi s m r 
-  m k haqqı
- √ m asir t s rr fat ılıq
- maya d y ri

166. Aqrar islahatların v  aqrar sahibkarlıđın regional inkiŐafı hansı ill rd  h yata ke irilir?

- 2003 – 2007-ci ill r
- √ 2004-c  ild n sonra
- 2006-cı ild n sonra
- 2002 – 2007-ci ill r
- 2004 – 2005-ci ill r

167. AŐađıdaki t s rr fatlardan hansı  lk  daxili, d vl t, beyn lxalq subyektl rl  iqtisadi m nasib tl r qurur?

- √ x susı t s rr fatlar
- t dar k orqanları
- t s rr fatlararası m  ssis l r
- icar  kollektivi
- yardım i m  ssis l r

168. Aqrar islahatların h yata ke irilm sini t min etmək kim t r find n aparılmıŐdır?

- √ D vl t Aqrar İslahatlar Komissiyası
- D vl t Torpaq Komitəsi
- K nd T s rr fatı Nazirliyi
- H quq-m hafiz  orqanları
- İqtisadi İnkiŐaf Nazirliyi

169. Aqrar islahatlarla  laq dar yaradılan sosial-iqtisadi v  texniki-texnoloji, t Őkilati t dbirl r m  yy n edilmiŐ s viyy d   m l edilm dikd  n  baŐ verir?

- √ sosial-iqtisadi y ks liŐ   m l olunmur
- sosial-iqtisadi artıma  m l olunur
- m hsul istehsalı artır
- iqtisadi s m r lilik y ks lir
- istehsal-iqtisadi y ks liŐ s r tl nir

170. X susı t s rr fatlar n yin formalaŐmasına real ő rait yaradır?

- √ aqrar sahibkarlıđın
- icar  kollektivl rinin
- t s rr fatlararası birlikl rin
- d vl t m  ssis l rinin
- b l diyy  t s rr fatlarının

171. Aqrar sferada torpaq v   mlakın  z ll Ődirilm si v  ictimai t s rr fatların l đv edilm si n tic sində n  yaranır?

- aqrokombinatlar
- kollektiv müəssisələr
- təsərrüfatlararası təşkilatlar
- istehsal-elmi birlikləri
- √ xüsusi təsərrüfatlar

172. Aqrar islahatların həyata keçirilməsinə nədən başlanır?

- √ normativ-hüquqi bazanın yaradılması
- əmlakın qiymətləndirilməsi
- işçilərin hazırlanması
- texnikanın uçota alınması
- torpaqların özəlləşdirilməsi

173. Azərbaycan Respublikasında aqrar islahatlar nə zaman başlamış və davam etmişdir?

- √ 90-cı illərin əvvəlində
- 2000-ci ildə
- 2005-ci ildə
- 1998-ci ildə
- 80-ci illərin sonunda

174. Aqrar islahatların səmərəli həyata keçirilməsinə nəyə əsasən nail olunmuşdur?

- √ normativ-hüquqi bazaya
- proqramlara
- əmrlərə
- sərəncamlara
- qərarlara

175. İslahatlar nəticəsində hansı istehsal qurumları yaranır və inkişaf edir?

- √ özəl qurumlar
- dövlət müəssisələri
- şirkətlər
- xidmət sahələri
- təsərrüfatlararası müəssisələr

176. İslahatlara əsasən sahibkarlara verilən torpaq və əmlakın dəyişdirilməsinə yol verilmirmi?

- √ sərbəst olaraq
- bələdiyyələrin razılığı ilə
- icra başçısının göstərişi ilə
- tövsiyələrə əsasən
- qətiyyəən yox

177. Aqrar islahatlar hansı rəsmi materiallar əsasında aparılır?

- √ normativ materiallar
- tövsiyələr
- əmrlər
- göstərişlər
- təkliflər

178. Aqrar islahat kim tərəfindən aparılır?

- √ islahatlar komissiyası
- bələdiyyələr
- təsərrüfat başçıları

- elmi işçilər
- icra başçısı

179. ASK sahəsində baş verən və getdikcə dərinləşən böhranlar nəyin sürətlə həyata keçirilməsini tələb edirdi?

- √ aqrar islahatların
- maliyyələşmənin
 - kreditləşmənin
 - maddi-marağın
 - mexanikləşmənin

180. İctimai təsərrüfatlar təlabata uyğun miqdarda və keyfiyyətdə məhsul istehsal edirdimi?

- √ təmin etmirdi
- tələb olunan səviyyədə
 - planı ödəməklə
 - artıqlaması ilə
 - tam uyğun

181. İctimai təsərrüfatlar aşağıdakılardan hansıdır?

- √ kolxoz-sovxozlar
- sahibkarlar
 - təmir təşkilatı
 - emal müəssisələri
 - kooperativlər

182. İctimai təsərrüfatlarda növcud ehtiyat və imkanlara uyğun məhsul istehsal olunurdumu?

- √ qat-qat aşağı
- imkanlar səviyyəsində
 - təlabat səviyyəsində
 - plan səviyyəsində
 - tam uyğun

183. Aqrar sahədə böhranın baş verməsinə aşağıdakı amillərdən hansı daha çox təsir edirdi?

- √ istehsal və satışın nöqsanları
- əmək haqqının səviyyəsi
 - maya dəyəri
 - istehsal xərci
 - mexanikləşmənin səviyyəsi

184. ASK-ya daxil olan sahələr onun fəaliyyətində necə iştirak edirlər?

- eyni formada
 - əlaqəli formada
 - əlaqəsiz formada
 - iştirak etmərlər
- √ müxtəlif formada

185. ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- xammalın itkisinin artmasını
- √ keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- istehsal xərcinin yüksəlməsini
 - xammalın pis keyfiyyətdə olmasını
 - xammal istehsalının azalmasını

186. ASK-nın funksional quruluşu nəyi xarakterizə edir?

- əhalinin artımını
- mənfəətin çoxalmasını
- gəlirlərin artmasını
- əmək məhsuldarlığını
- ✓ istehsalın ardıcıl və paralel mərhələsini

187. ASK-nın quruluşu müxtəlif xarakterli istehsal və texnoloji mərhələdən təşkil olunmaqla qanunauyğun nədir?

- istehsal mərhələdir
- ✓ qanunauyğun bir sistemdir
- bir tədbirdir
- bir prosesdir
- istehsal göstəricidir

188. ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- sadələşməsinə
- ✓ mürəkkəbləşməsinə
- əlaqəsinin zəifləməsinə
- əlaqələrin pozulmasına
- genişlənməsinə

189. Azərbaycan Respublikasının ASK-da yaradılan sahələr arası əlaqələr onun inkişafını təmin edirmi?

- tam təmin edir
- ✓ əlaqələr uyğun deyil
- əlaqələr pozulmuşdur
- əlaqələr müəyyən edilməmişdir
- nisbətən təmin edir

190. ASK-nin idarəedilməsi və iqtisadi mexanizmi hansı quruluş əhatə edir?

- sahəvi
- ✓ təşkilati
- regional
- sosial
- funksional

191. ASK-nin sahə quruluşu müəyyən edilərkən əsas fondlar, işçi qüvvəsi ilə yanaşı daha hansı göstərici əsas götürülür?

- torpaq sahəsi
- maya dəyəri
- əmək haqqı
- istehsal xərci
- ✓ son məhsul istehsalı

192. ASK-da istehsal olunan məhsulların səmərəliliyinin yüksəldilməsi üçün məhsulların bölgüsü necə aparılmalıdır?

- xərcə uyğun
- əmək haqqına uyğun
- ✓ funksional quruluş əsasında
- rentabellik əsasında
- maya dəyərinə əsasən

193. ASK-da istehsal olunan məhsulların müxtəlif məqsədlərə sərf olunması nə ilə öyrənilir?

- zərərlik səviyyəsi ilə
- ✓ funksional quruluşla
- maya dəyəri ilə

- mənfəətli
- rentabelliklə

194. ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan kompleksin inkişafına təsir edirmi?

- yox
- iqtisadiyyat yaxşılaşır
- √ istehsal-iqtisadi göstəricilər pisləşir
- heç nə olmur
- istehsal sürətlənir

195. ASK-nin hər bir mərhələsində nəyi həyata keçirilir?

- təşkili qaydaları
- tənzimlənmə üsulları
- planlaşma imkanları
- √ obyektiv funksiyası
- iqtisadi amilləri

196. ASK-nin tərkibinə hansı istiqamətli müəssisələr daxildir?

- istehsal
- yardımçı
- √ istehsal-xidmət
- texniki təmir
- köməkçi

197. ASK müasir dövrdə mürəkkəb, çoxsahəli, geniş əhatəli bir nədir?

- istehsal qurumu
- emal müəssisəsi
- tədarük-satış sahəsi
- xidmət növü
- √ birləşmə forması

198. ASK-da torpaq vahidi, bir işçi, bir adam-saat hesabına istehsal olunan məhsulların miqdarının artması nəyi əks etdirir?

- istehsalın çoxalmasını
- istehsalın azalmasını
- satışın çoxalmasını
- tədarükün yaxşılaşmasını
- √ onlardan səmərəli istifadəni

199. ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

- rentabelli olmalı
- maya dəyəri yüksəlməli
- istehsal xəri artmalı
- √ müxtəlif çeşidli olmalı
- zərərlə işləməli

200. Müasir dövrdə ASK necə birləşmə formasıdır?

- sadə
- √ çox mürəkkəb
- adi və səmərəsiz
- qarışıq və səmərəsiz
- mürəkkəb

201. ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- istehsal
- nəqliyyat
- informasiya
- √ istehsal-xidmət
- tədarük

202. ASK-nin sürətlə inkişafı üçün ona daxil olan sahələrin imkan və potensialından necə istifadə edilməlidir?

- potensial artırılmalı
- √ onlardan dolğun istifadə olunmalı
- imkanlar yeniləşdirilməli
- potensial aşağı salınmalı
- imkan genişləndirilməli

203. ASK-nın ikinci və üçüncü sahələri Azərbaycan Respublikasında necə inkişafa malikdir?

- tələbat səviyyəsində
- yüksək səviyyədə
- elmi-texniki tərəqqiyə uyğun
- bazarın tələbinə tam uyğun
- √ tələbatdan aşağı səviyyədə

204. ASK-nın ikinci sahəsinə hansı müəssisələr daxildir?

- nəqliyyat müəssisələri
- √ xammal istehsal edən müəssisələr
- təmir müəssisələri
- tədarük müəssisələri
- tikinti müəssisələri

205. ASK-da müxtəlif istiqamətdə fəaliyyət göstərən və bir-birilə vəhdət halında birləşən sahələr neçə hissəyə ayrılır?

- 5 hissə
- 4 hissə
- √ 3 hissə
- 7 hissə
- 6 hissə

206. ASK-da sosial-mədəni problemlərin vəziyyəti və onun inkişaf etdirilməsi üçün tədbirlərin istiqaməti necə müəyyən edilir?

- ASK ümumi inkişafı ilə
- iqtisadi səmərəliliklə
- sosial tədbirləri azaltmaqla
- əmək haqqını artırmaqla
- √ ASK-da sosial quruluşun vasitəsilə

207. Regional quruluş hansı göstərici vasitəsi ilə müəyyən olunur?

- istehsalın yerləşdirilməsi
- √ ayrı-ayrı sahələrin xüsusi çəkisi
- ayrı-ayrı sahələrin mexanikləşməsi
- ayrı-ayrı sahələrin istehsal xərci
- ayrı-ayrı sahələrin intensivləşməsi

208. ASK-nın təşkilati quruluşunun səmərəli həyata keçirilməsi nəticəsində eyni zamanda nəyə nail olunur?

- mexanikləşmə yüksəlir
- əmək sərfi çoxalır
- √ istehsal, emal, xidmət düzgün həyata keçirilir

- ixtisaslaşma artır
- mənfəət və gəlir artır

209. ASK-nın funksional və sahə quruluşu üzrə tərkibi hüquqi cəhətdən təminat olduqda nə müəyyən edilir?

- əsas fondlar
- ✓ təşkilati quruluşu
- işçi qüvvəsi
- maya dəyəri
- dövriyyə fondları

210. ASK-nın müasir inkişafı şəraitində onun tərkibində hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- emal sahəsinin
- ✓ xammal istehsalı sahələrinin
- tikinti sahələrinin
- texniki təmir sahələrinin
- xidmət müəssisələrinin

211. ASK-nın sosial quruluşu vasitəsi ilə insanlara göstərilən sosial xidmətlərlə yanaşı daha hansı göstərici müəyyən edilir?

- ✓ kadr hazırlığı
- istehsal xərci
- əmək haqqı
- əməyin təşkili
- maya dəyəri

212. ASK-nın quruluşunda əsas fond və işçi qüvvəsi üzrə hansı sahənin xüsusi çəkisi yüksəkdir?

- tikinti sahəsinin
- emal sahəsinin
- xidmət sahəsinin
- nəqliyyat sahəsinin
- ✓ xammal istehsalı sahəsinin

213. ASK-da xammal istehsalının azalması nəyin daha çox azalmasına səbəb olur?

- ✓ son məhsul istehsalının
- maya dəyərinin
- mənfəətin
- rentabelliyyənin
- istehsal xərcinin

214. ASK-da istehsal olunan məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması ilə nə öyrənilir?

- ✓ xammalın istifadəsinin səmərəliliyi
- sahələrin tələbatı
- sahələrin ehtiyatı
- sahələrin fəaliyyəti
- heç nə

215. ASK-nın quruluşu arasında necə əlaqə və münasibət yaradılmalıdır ki, o kompleksin səmərəli fəaliyyətinə şərait yaratsın?

- ✓ məqsədə uyğun
- əmrə əsasən
- qərara uyğun
- sərəncama əsasən
- plana uyğun

216. ASK özünəməxsus xüsusiyyətinə görə nəyi əhatə edir?

- √ geniş ərazini
- suvarılan sahələri
- maliyyə resurslarını
- işçi qüvvəsini
- əhalini

217. ASK-da torpaq vahidi bir işçi, bir adam-saat hesabına daha çox gəlir alınması nəyi əks etdirir?

- √ onlardan səmərəli istifadəni
- gəlirlərin azalmasını
- rentabelliyin yüksəldilməsini
- zərərliyin azalmasını
- gəlirlərin artmasını

218. ASK əhalinin və emal sənaye sahələrinin tələbatını necə ödəməlidir?

- √ etibarlı halda
- plansız halda
- ödəməməlidir
- mütləq deyildir
- planlı qaydada

219. ASK-nin son məqsədi hansı səviyyədə əmək və vəsait sərfi ilə yüksək son nəticəyə nail olmaqdır?

- √ daha az
- daha yüksək
- səmərəsiz
- məhdud
- daha çox

220. ASK-nin hansı istehsal və xidmət sahələri birləşməsi ilə formalaşır?

- √ xammal istehsal edən və ona xidmət göstərən
- yalnız xidmət sahələri
- emal sahələri
- nəqliyyat sahələri
- yalnız istehsal edən

221. ASK-ya daxil olan sahələr yüksək istehsal-iqtisadi nəticələrə nail olması üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- √ kənd təsərrüfatının tələblərinə
- qiymətin artırılmasına
- maya dəyərinin ucuzlaşmasına
- əmək sərfinin artmasına
- istehsalın artırılmasına

222. Regional quruluş vasitəsi ilə regionlarda nəyin inkişaf etdirilməsi müəyyənləşdirilir?

- √ tələb olunan sahənin
- təkə xidmət sahələrinin
- tikinti sahələrinin
- satış sahələrinin
- yalnız istehsal sahəsinin

223. Regional quruluş vasitəsilə nəyin regionlarda yerləşdirilməsi məsələsi həll olunur?

- √ istehsal-xidmət sahələrin
- əsas fondların
- maşın-mexanizmlərin

- tikinti müəssisələrinin
 - işçi qüvvəsinin
- 224.** ASK-nın təşkilati quruluşu müəyyən edilmədikdə nəyə nail olmaq mümkündür?
- √ inteqrasiyanın və iqtisadi əlaqələrin inkişafına
 - satışın təkmilləşdirilməsinə
 - maddi-texniki təchizata
 - iqtisadi səmərəliliyin yüksəldilməsinə
 - istehsalın artırılmasına
- 225.** ASK-nın sahə quruluşu nəyi əks etdirir?
- kompleksdə intensivləşməni
 - kompleksdə iqtisadi səmərəliliyi
 - √ kompleksin hansı sahələrdən ibarət olduğunu
 - kompleksdə istehsal münasibətlərini
 - kompleksin inkişafını
- 226.** ASK-da istehsal olunan xammalın təkrar istehsala cəlb edilməsi səviyyəsi nəyi əks etdirir?
- √ fəaliyyətin səmərəliliyini
 - əmək sərfinin yüksəlməsini
 - keyfiyyətin yüksəlməsini
 - xammalın çoxalmasını
 - fəaliyyətin zəifləməsini
- 227.** ASK-nın quruluşunun hər bir mərhələsində kompleksin nəyi həyata keçirilir?
- √ obyektiv funksiya
 - istehsalın təşkili
 - texniki tədbir
 - texnoloji tədbir
 - iqtisadi səmərəliliyi
- 228.** ASK quruluşunun hər hansında baş verən nöqsan digərinin fəaliyyətinə necə təsir edir?
- √ fəaliyyəti pozulur
 - fəaliyyəti yüksəlir
 - fəaliyyəti səmərəli əlaqələnin
 - fəaliyyəti genişlənir
 - təsir etmir
- 229.** ASK əmlakın və torpağın özəlləşdirilməsi nəyə geniş imkan açır?
- √ xüsusiyyətçiliyin inkişafını
 - rentabelliğin yüksəlməsinə
 - gəlirlərin çoxalmasına
 - fondların artmasına
 - istehsalın azalmasına
- 230.** ASK-nın idarəedilməsi və iqtisadi mexanizmi hansı quruluş əhatə edir?
- sahəvi
 - regional
 - sosial
 - funksional
 - √ təşkilati
- 231.** ASK-nın sahə quruluşu müəyyən edilərkən əsas fondlar, işçi qüvvəsi ilə yanaşı daha hansı göstərici əsas götürülür?

- maya dəyəri
- əmək haqqı
- √ son məhsul istehsalı
- istehsal xərci
- torpaq sahəsi

232. ASK-da istehsal olunan məhsulların səmərəliliyinin yüksəldilməsi üçün məhsulların bölgüsü necə aparılmalıdır?

- √ funksional quruluş əsasında
- rentabellik əsasında
- əmək haqqına uyğun
- maya dəyərinə əsasən
- xərcə uyğun

233. ASK-da istehsal olunan məhsulların müxtəlif məqsədlərə sərf olunması nə ilə öyrənilir?

- √ funksional quruluşla
- zərərlik səviyyəsi ilə
- mənfəətlə
- maya dəyəri ilə
- rentabelliklə

234. ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan kompleksin inkişafına təsir edirmi?

- √ istehsal-iqtisadi göstəricilər pisləşir
- heç nə olmur
- iqtisadiyyat yaxşılaşır
- istehsal sürətlənir
- yox

235. ASK-nin hər bir mərhələsində nəyi həyata keçirilir?

- təşkili qaydaları
- planlaşma imkanları
- tənzimlənmə üsulları
- iqtisadi amilləri
- √ obyektiv funksiyası

236. ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

- √ müxtəlif çeşidli olmalı
- istehsal xəri artmalı
- zərərlə işləməli
- maya dəyəri yüksəlməli
- rentabelli olmalı

237. ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- √ istehsal-xidmət
- informasiya
- nəqliyyat
- tədarük
- istehsal

238. ASK-nin ikinci sahəsinə hansı müəssisələr daxildir?

- nəqliyyat müəssisələri
- təmir müəssisələri
- tədarük müəssisələri

- tikinti müəssisələri
- √ xammal istehsal edən müəssisələr

239. ASK-da müxtəlif istiqamətdə fəaliyyət göstərən və bir-birilə vəhdət halında birləşən sahələr neçə hissəyə ayrılır?

- √ 3 hissə
- 7 hissə
- 4 hissə
- 6 hissə
- 5 hissə

240. ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- xammalın itkisinin artmasını
- xammalın pis keyfiyyətdə olmasını
- istehsal xərcinin yüksəlməsini
- xammal istehsalının azalmasını
- √ keyfiyyətin yüksəlməsi və itkilərin azalması

241. ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- √ mürəkkəbləşməsinə
- genişlənməsinə
- əlaqəsinin zəifləməsinə
- əlaqələrin pozulmasına
- sadələşməsinə

242. ASK-nin regional quruluşu müəyyən edilərkən aşağıdakılardan nəyin nəzərə alınması tələb olunmur?

- √ maya dəyəri
- kadr hazırlığı
- son məhsul
- işçi qüvvəsi
- əsas fondlar

243. ASK-nin quruluşunda son məhsul üzrə hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- √ emal sahələri
- xidmət sahələri
- sosial sahələr
- tədarük sahələri
- xammal istehsalı

244. ASK-nin inkişafına təsir göstərən sahə quruluşu necə müəyyən edilir?

- √ sahələrin xüsusi çəkisi ilə
- sahələrin səmərəliliyi ilə
- sahələrin rentabelliği ilə
- sahələrin maya dəyəri ilə
- sahələrin cəmi ilə

245. ASK-nin quruluşunun səmərəli əlaqələndirilməsi məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsinə şərait yaradır?

- √ iqtisadi səmərənin
- əmək haqqının
- maddi marağın
- mənəvi marağının
- əmək sərfinin

246. ASK-da təkrar istehsalın səviyyəsi nəyin vasitəsi ilə müəyyən edilir?

- √ funksional quruluş
- istehsal xərcinin
- istehsalın səviyyəsi
- rentabelliklə
- əmək haqqının

247. ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan və çatışmamazlıqlar digərinə necə təsir göstərir?

- √ səmərəliliyi pozulur
- təsiri olmur
- ləğv olunur
- onların əlaqəsi inkişaf edir
- fəaliyyəti dayanır

248. ASK-nin quruluşu necə əlaqələrə malik olan müxtəlif xarakterli istehsal-texnoloji mərhələlərdən ibarətdir?

- √ ardıcıl və paralel
- plana əsasən
- çox qarışıq
- müxtəlifdir
- əlaqələr yoxdur

249. ASK hansı istehsal xüsusiyyətlərinə malikdir?

- √ bioloji-təbii iqlim, torpaq
- yalnız torpaq
- yalnız bioloji
- yalnız təbii-iqlim
- heç bir

250. ASK-nin sürətlə inkişafı üçün onun mövcud potensialından istifadə məqsədi ilə fəaliyyətdə olan əlaqə və asılıqlar necə tənzimlənmişdir?

- √ düzgün
- plansız
- buna ehtiyac yoxdur
- əmrə əsasən
- plana uyğun

251. ASK-nin inkişafı ilə onun sahələri arasındakı əlaqə və münasibətlər düzgün fəaliyyət göstərirmi?

- √ düzgün deyildir
- səmərəlidir
- məqsədəuyğundur
- plana uyğundur
- düzgündür

252. ASK-nin müasir inkişafı şəraitində onun sahələri arasında əlaqələrə necə əməl olunur?

- √ qeyri düzgün
- plansız
- düzgün əlaqə
- səmərəli
- plana uyğun

253. ASK-da istehsal olunan məhsullarla ölkənin tələbatını etibarlı ödəmək üçün ona daxil olan sahələr necə fəaliyyət göstərməlidir?

- √ səmərəli
- plana əsasən

- plansız qaydada
- adi formada
- ekstensiv yolla

254. ASK-da istehsal olunan xammal və son məhsullar hansı tələbata cavab verməlidir?

- √ yüksək keyfiyyətli
- xərci yüksəlməli
- maya dəyəri artmalı
- keyfiyyətin əhəmiyyəti yoxdur
- həcmi artmalı

255. ASK-da xammal istehsal edən sahələrə xidmət edən sahə necə adlanır?

- √ istehsal xidməti
- təşkilatı xidmət
- emala xidmət
- iqtisadi xidmət
- tədarük xidməti

256. ASK-nin inkişafı üçün onun quruluşu və sahələri arasında münasibət necə yaradılmalıdır?

- √ məqsədəuyğun əlaqə olmalı
- biri-digərini tamamlayır
- biri digərindən asılı deyil
- onlar sabit qalmalıdır
- onların əlaqəsi yoxdur

257. Müasir dövrdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə ASK-nın necə inkişafı təmin edilməlidir?

- √ intensiv
- kimyalaşma yolu ilə
- mexanikləşmənin azalması ilə
- suvarmanın artması ilə
- ekstensiv

258. ASK-da üçüncü sahəyə hansı müəssisələr daxildir?

- √ emal müəssisələri
- tədarük müəssisələri
- tikinti müəssisələri
- satış təşkilatları
- xammal istehsal edən

259. ASK-da birinci sahəyə hansı sahələr daxil edilir?

- √ istehsal vasitələri istehsal edən sahələr
- tikinti sahələri
- təmir müəssisələri
- nəqliyyat sahələri
- emal müəssisələri

260. ASK-da geniş təkrar istehsal prosesində qarşılıqlı istehsal-iqtisadi əlaqəyə malik olan hansı xarakterli sahələr daxildir?

- √ oxşar funksional
- emal
- satış
- tədavül
- istehsal

261. Regional quruluş müəyyən edilərkən ayrı-ayrı sahələrdə hansı göstərici əsas götürülür?

- √ sahələrdə fondlar, işçilərin sayı, son məhsul
- istehsal xərci
- mexanikləşmə səviyyəsi
- sahələrdə əmək sərfi
- maya dəyəri

262. ASK-nın regional quruluşu nədən ibarətdir?

- √ ASK müəssisə və təşkilatların regionlarda fəaliyyəti
- regionlarda istehsalın həcmi
- regionlarda tədarükün təşkili
- regionlarda iqtisadi səmərəlilik
- istehsalın ixtisaslaşması

263. ASK-nın təşkilati quruluşu nəyin fəaliyyət göstərməsini müəyyən edir?

- √ iqtisadi mexanizm və idarəetməni
- istehsalın intensivləşməsini
- mexanikləşməni
- iqtisadi səmərəliliyi
- istehsalın istiqamətini

264. ASK-nın sahə quruluşunun tərkibində əsas sahənin hansı göstərici ilə xüsusi çəkisi yüksəkdir?

- √ son məhsul
- mexanikləşmə səviyyəsi
- işçi qüvvəsi
- əsas fondlar
- istehsal xərci

265. ASK-nın ümumi fəaliyyətində ona daxil olan sahələrin iştirakı necə müəyyən edilir?

- mexanikləşmə səviyyəsi ilə
- maya dəyəri ilə
- əmək sərfi ilə
- istehsal xərci ilə
- √ xüsusi çəkisi ilə

266. Müasir dövrdə ASK-da istehsal olunan xammalın neçə faizi təkrar istehsala ayrılaraq son məhsul istehsal edilməlidir?

- √ 50-55%
- 60-65%
- 40-45%
- 70%-dən çox
- 30-40%

267. ASK funksional quruluşu vasitəsilə nə müəyyən edilir?

- √ məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması
- mexanikləşmə səviyyəsi
- əmək sərfi
- istehsalın həcmi
- əmtəəlik məhsul

268. ASK quruluşu mürəkkəb, biri-digərini tamamlayan və inkişaf etdirən olmaqla neçə istiqamətə malikdir?

- √ 5 istiqamətə
- 7 istiqamətə

- 6 istiqamətə
- 3 istiqamətə
- 4 istiqamətə

269. ASK-nin quruluşu mürəkkəb, biri-digəri ilə əlaqəli olub nəyin inkişafına şərait yaradır?

- √ biri digərinin inkişafına
- pul gəlirinin çoxalmasına
- istehsal xərcinin artmasına
- rentabelliyyənin yüksəlməsinə
- əmək sərfinin artmasına

270. Azərbaycan Respublikasının ASK-nin inkişaf tempi son illər onun qarşısında duran vəzifəyə uyğundurmu?

- √ uyğun deyildir
- nisbətən uyğundur
- uyğunluq müəyyən edilmir
- vəzifə düzgün müəyyən olunmur
- tam uyğundur

271. ASK müəssisə və təsərrüfatlarının əldə etdiyi gəlirdən vergi ödədikdən və digər ayırmalar aparıldıqdan sonra yerdə qalan hissə nəyi təşkil edir?

- əsas fondu
- yığım fondunu
- əmək haqqı fondunu
- √ təsərrüfat hesablı gəliri
- dövriyyə fondu

272. ASK müəssisə və təsərrüfatlarına kredit hansı qaydada verilir?

- √ tələb olunan ölçü və müəyyən şərtlərlə
- qiymət yüksəldikdə
- mənfəət artdıqda
- maya dəyəri azaldıqda
- istehsal çoxaldıqda

273. ASK təsərrüfatlarında kredit nədən ibarətdir?

- √ azad vəsaitdən istifadə
- qiymətin yüksəlməsi
- mənfəətin artması
- gəlirlərin çoxalması
- əmək haqqının artması

274. ASK-da təsərrüfat hesablı gəlirin artırılmasına aşağıdakılardan hansı təsir etmir?

- istehsalın artımı
- qiymətin yüksəlməsi
- √ əmək haqqının çoxalması
- keyfiyyətin yüksəldilməsi
- xərclərin azaldılması

275. ASK-da islahatların həyata keçirilməsi, mülkiyyət münasibətlərinin yeniləşməsi maliyyə-kredit sahəsində nəyə səbəb olmuşdur?

- sabitləşməsinə
- ləğv olunmasına
- maliyyə-kreditin azalmasına
- əksinə artmasına
- √ yenidən formalaşmasına

276. ASK müəssisələrinin fəaliyyət funksiyaları müvafiq qanun və normativ sənədlərə əsasən kim tərəfindən müdafiə olunur?

- özləri
- icra başçısı
- ✓ dövlət
- bələdiyyə
- rəhbəri

277. ASK-nin təsərrüfat formaları müvafiq qanunlara və normativ sənədlərə əsasən necə istehsal vahididir?

- plana əsaslanan
- mərkəzdən idarə olunan
- idarə edilməyən
- qismən sərbəst
- ✓ tam sərbəst

278. ASK-da iqtisadi mexanizmin fəaliyyət istiqaməti nəyə əsasən müəyyən edilir?

- satışa
- sığortaya
- ✓ qanunvericiliyə
- plana
- normativlərə

279. ASK-nin səmərəli fəaliyyət göstərməsi iqtisadi mexanizmin nəyindən aslıdır?

- ləğv olunmasından
- inkişafından
- ✓ düzgün formalaşmasından
- təşkili qaydalarından
- sabit qalmasından

280. ASK-da orta müddətli kreditlər hansı müddətə verilir?

- 2 ilə qədər
- güzəştli
- müddətsiz
- 3-5 ilə qədər
- ✓ 1-5 ilə qədər

281. ASK-da qısa müddətli kredit hansı məqsədə sərf olunur?

- kadr hazırlığına
- ✓ cari işlərin yerinə yetirilməsinə
- xarici əlaqələrin tənzimlənməsinə
- istehsal sahələrinin genişlənməsinə
- infrastrukturun yaradılmasına

282. ASK-da maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir?

- satış
- ✓ bölgü
- təchizat
- tədavül
- tədarük

283. ASK sistemində pul fondlarının formalaşması və hərəkəti ilə bağlı olan iqtisadi münasibətləri özündə əks etdirən iqtisadi münasibət nədir?

- istehsal münasibəti
- satış münasibəti
- ✓ maliyyə münasibəti
- vergi münasibəti
- tədavül münasibəti

284. ASK-da satış və alış arasında münasibətlər aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- ✓ bunların hamısı
- bunların bəzisi
- sərbəst və topdansatış
- tənzimlənən, sərbəst, pərakəndə
- tədarük, müqayisəli

285. ASK-da qiymətin neçə mühüm funksiyası fəaliyyət göstərir?

- 7 funksiya
- 5 funksiya
- 6 funksiya
- ✓ 4 funksiya
- 3 funksiya

286. ASK-da məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur?

- mexanikləşmənin yüksəlməsi ilə
- istehsalın strukturunun dəyişməsi ilə
- əldə edilən pul gəliri ilə
- ✓ qiymətin səviyyəsi və strukturu ilə
- istehsal xərcinin artımı ilə

287. ASK-da istehsal xərcinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- verginin artırılmasından
- ✓ qiymətdən
- məhsul istehsalının çoxalmasından
- istehsalın azalmasından
- gəlirlərin çoxalmasından

288. ASK təsərrüfatları öz fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müxtəlif mənbələrdən nə alır?

- maşınlar
- ✓ kredit
- əsas fond
- dövriyyə fondu
- nəqliyyat

289. ASK təsərrüfatlarının aldığı təsərrüfat hesablı gəlir kimə məxsusdur?

- bələdiyyələrə
- mərkəzi orqana
- ✓ təsərrüfatların özünə
- vergi orqanlarına
- icra hakiminə

290. ASK müəssisə və sahələrində məhsul satışından alınan gəlirdən material xərci çıxdıqdan sonra qalan hissə nəyi təşkil edir?

- rentabelliği
- istehsal xərcini
- ✓ yeni yaradılan dəyəri

- satış formasını
- maya dəyərini

291. Maliyyə istehsal münasibətlərində hansı funksiyanı yerinə yetirir?

- istehsal xərcinin azalması
- maya dəyərinin yüksəlməsi
- ✓ bölgü funksiyası
- istehlak funksiyası
- istehsal xərcinin artması

292. ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir?

- tənzimlənmir
- göstərişə əsasən
- tövsiyələrə əsasən
- ✓ müqaviləyə əsasən
- plana əsasən

293. İqtisadi mexanizm nədən ibarətdir?

- istehsal münasibətlərindən
- ✓ kompleks iqtisadi amillərdən
- əmək səviyyəsindən
- əmək haqqından
- istehsal xərcindən

294. ASK müəssisə və təşkilatlarında uzunmüddətli kreditlər hansı dövrə verilir?

- 3-5 ilə
- ✓ 5 ildən çox
- müddətsiz
- qeyri-müəyyən
- 6 ildən çox

295. ASK müəssisə və təşkilatlarında maliyyə-kredit fəaliyyətinin əsasını nə təşkil edir?

- istehsalın çoxalması
- ✓ əmtəə-pul münasibətləri
- rentabellik
- əmək məhsuldarlığı
- gəlirlərin azalması

296. ASK müəssisə və təşkilatları nə vaxt kredit almağa məcburdurlar?

- satışın təşkili üçün
- maddi marağın ödənilməsi üçün
- əmək haqqı üçün
- ✓ ona ehtiyac yarananda
- texnikanın təmiri üçün

297. Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada ASK müəssisə və təşkilatlarına verilməsi nədir?

- pul yardımı
- maliyyə köməyi
- vergi
- sığorta
- ✓ kredit

298. ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?

- istehsal üsulu
- satış qaydaları
- tədarük formaları
- texnoloji qaydalar
- ✓ maliyyə-kredit münasibətləri

299. ASK-da qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- tədarükün stimullaşdırılması
- maya dəyərinin stimullaşdırılması
- istehsal xərcinin stimullaşdırılması
- ✓ istehsalın stimullaşdırılması
- təchizatın artırılması

300. ASK-da maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir?

- istehsalın ixtisaslaşmasına
- istehsalın intensivləşməsinə
- istehsalın təşkilinə
- istehsalın təmərküzləşməsinə
- ✓ istehsalçıların maraqlarına

301. Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir?

- qanunların çoxalması
- satışın təşkili
- istehsalın artımı
- bazar münasibətlərinin zəifləməsi
- ✓ bazar iqtisadiyyatının qanunları

302. Aşağıdakılardan hansı iqtisadi mexanizminin tərkib hissəsinə daxil deyil?

- qiymət mexanizmi
- ✓ istehsalın strukturu
- vergi, stimullaşdırma
- müqavilə münasibətləri
- maliyyə-kredit

303. ASK müəssisə və təsərrüfatları kredit vəsaitinə nə vaxt alırlar?

- ✓ ona ehtiyac olanda
- kredit təklif edildikdə
- maya dəyəri ucuzlaşdıqda
- əmək haqqı artdıqda
- həmişə

304. ASK-da fəaliyyət göstərən təsərrüfatların maliyyələşməsi əsasən hansı mənbə hesabına təmin edilir?

- ✓ öz vəsaiti
- icra hakimiyyəti
- bələdiyyə
- büdcə
- dövlət vəsaiti

305. Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil deyil?

- vergi
- maliyyə-kredit

- √ əmək haqqı
- sosial-sığorta
- qiymət

306. ASK-da uzun müddətli kredit hansı məqsəd üçün alınır?

- √ strateji məqsədlərə
- yolların çəkilməsinə
- texniki təmirin aparılması
- satışın təşkilinə
- maya dəyərinin azaldılması

307. ASK-da kreditə tələbatın dövrlər üzrə müxtəlif olması və kreditdən istifadənin dəyişilməsi nə ilə əlaqədardır?

- √ istehsalın mövsümü xarakteri ilə
- torpaqların məhsuldarlığı ilə
- əmək sərfi ilə
- işçi qüvvəsi ilə
- əmək ehtiyatı ilə

308. ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- √ material resursları bölüşdürülür
- maya dəyəri bölüşdürülür
- əmək sərfi bölüşdürülür
- əmək haqqı bölüşdürülür
- istehsal xərci bölüşdürülür

309. ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- √ dəyər göstəriciləri
- maya dəyəri
- istehsal xərci
- satış qiyməti
- rentabellik

310. ASK təsərrüfatları öz fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müxtəlif mənbələrdən nə alır?

- məşınlar
- əsas fond
- dövriyyə fondu
- nəqliyyat
- √ kredit

311. ASK təsərrüfatlarının aldığı təsərrüfat hesablı gəlir kimə məxsusdur?

- icra hakiminə
- mərkəzi orqana
- √ təsərrüfatların özünə
- vergi orqanlarına
- bələdiyyələrə

312. ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir?

- √ müqaviləyə əsasən
- tövsiyələrə əsasən
- göstərişə əsasən
- plana əsasən
- tənzimlənmir

313. ASK müəssisə və təşkilatlarında uzunmüddətli kreditlər hansı dövrə verilir?
- √ 5 ildən çox
 - 3-5 ilə
 - qeyri-müəyyən
 - müddətsiz
 - 6 ildən çox
314. ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?
- √ maliyyə-kredit münasibətləri
 - texnoloji qaydalar
 - tədarük formaları
 - satış qaydaları
 - istehsal üsulu
315. Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir?
- istehsalın artımı
 - bazar münasibətlərinin zəifləməsi
 - qanunların çoxalması
 - satışın təşkili
 - √ bazar iqtisadiyyatının qanunları
316. ASK müəssisə və təsərrüfatları kredit vəsaitinə nə vaxt alırlar?
- həmişə
 - əmək haqqı artdıqda
 - kredit təklif edildikdə
 - maya dəyəri ucuzlaşdıqda
 - √ ona ehtiyac olanda
317. ASK-da fəaliyyət göstərən təsərrüfatların maliyyələşməsi əsasən hansı mənbə hesabına təmin edilir?
- dövlət vəsaiti
 - √ öz vəsaiti
 - icra hakimiyyəti
 - bələdiyyə
 - büdcə
318. ASK-da iqtisadi mexanizm formalaşarkən aşağıdakı hansıların nəzərə alınmasına ehtiyac yoxdur?
- bioloji
 - √ əmək haqqı siyasəti
 - maliyyə imkanları
 - istehsal xüsusiyyətləri
 - təbii-iqlim
319. ASK-nin təsərrüfatlarının başqa müəssisə və təşkilatlarla əlaqə və münasibəti hansı yolla həyata keçirilir?
- yalnız plana əsasən
 - maya dəyərində
 - əmək sazişində
 - √ nağd və hesablaşma
 - göstərişə uyğun
320. Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil deyil?
- maliyyə-kredit
 - sosial-sığorta

- vergi
- √ əmək haqqı
- qiymət

321. ASK-da uzun müddətli kredit hansı məqsəd üçün alınır?

- maya dəyərinin azaldılması
- yolların çəkilməsinə
- √ strateji məqsədlərə
- texniki təmirin aparılması
- satışın təşkilinə

322. ASK-da kreditə tələbatın dövrlər üzrə müxtəlif olması və kreditdən istifadənin dəyişilməsi nə ilə əlaqədardır?

- əmək sərfi ilə
- √ istehsalın mövsümü xarakteri ilə
- torpaqların məhsuldarlığı ilə
- işçi qüvvəsi ilə
- əmək ehtiyatı ilə

323. ASK müəssisələrində maliyyələşmənin başlıca mənbəyi nədir?

- əldə edilən pul gəliri
- ümumi məhsul istehsalı
- xarici investisiyalar
- √ əldə edilən mənfəət
- dövlət vəsaiti

324. ASK-da kreditin başlıca növü hansıdır?

- məhdud müddətli
- √ qısa, orta və uzun müddətli
- güzəştli
- müddətsiz
- müddətli

325. ASK-da islahatların inkişafı maliyyə-kredit münasibətlərinə necə təsir etmişdir?

- sistem ləğv olmuşdur
- əhəmiyyəti aşağı düşmüşdür
- rolu azalmışdır
- təsiri olmamışdır
- √ münasibətlər yenilənmişdir

326. ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- əmək sərfi bölüşdürülür
- istehsal xərci bölüşdürülür
- əmək haqqı bölüşdürülür
- maya dəyəri bölüşdürülür
- √ material resursları bölüşdürülür

327. ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- satış qiyməti
- istehsal xərci
- √ dəyər göstəriciləri
- maya dəyəri
- rentabellik

328. Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir?

- √ tarazlaşdırmalardır
- istiqamətlərdir
- təmərəküzləşdirmələrdir
- intensivləşdirmələrdir
- ixtisaslaşdırmalardır

329. İqtisadi mexanizm ASK-nın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir?

- torpaqların genişlənməsini
- tədarük sistemini
- təchizat üsullarını
- √ istehsalın bütün xüsusiyyətlərini
- kadr hazırlığını

330. ASK-nın iqtisadi mexanizmi nədir?

- √ iqtisadi vasitələrin məcmusudur
- nəzarətin əsasıdır
- satış formalarıdır
- istehsal üsuludur
- tədarük sistemidir

331. ASK-nın maddi-texniki bazasının inkişafı üçün əsaslı vəsait qoyuluşundan necə istifadə edilməlidir?

- fasiləli
- √ səmərəli
- mövsümi
- nəzarətsiz
- fasiləsiz

332. ASK-da maşın-mexanizmlərdən səmərəli istifadə etmək üçün onlar necə olmalıdır?

- √ universal
- təmirli
- sərbəst
- əlaqəli
- tam hazır

333. ASK-da maşın-mexanizmlər alınarkən onların nəyə uyğun olunması nəzərə alınmalıdır?

- √ məhsulun xüsusiyyətinə
- torpağa
- maya dəyərinə
- əmək haqqına
- havaya

334. ASK maddi-texniki bazası möhkəmləndirilərkən nəyin inkişafı əsas götürülməlidir?

- √ elmi-texniki tərəqqinin
- əmək sərfinin
- rentabelliyyənin
- əməyin
- istehsalın

335. ASK maddi-texniki bazasının inkişafı bir-birini tamamlasada onların təkmilləşdirilməsi necə olmalıdır?

- cəm halında
- bərabər səviyyədə

- √ müxtəlif
- eyni
- nisbi

336. Torpaqların məhsuldarlığının müxtəlifliyi ərazilər üzrə nəyin müxtəlif səviyyədə sərfinə səbəb olur?

- zərərin
- satış qiymətinin
- √ əmək və vəsaitin
- qiymətin
- mənfəətin

337. ASK-nin maddi-texniki bazanın hər hansı elementi olmadıqda nəyin aşağı düşməsi baş verir?

- əmək haqqının
- əmək sərfinin
- √ istehsal-iqtisadi göstəricilərin
- istehsal xərcinin
- maya dəyərinin

338. ASK-nin maddi-texniki bazası hesablanarkən nəyin birliyi həyata keçirilməlidir?

- √ istehsal vasitələrinin
- mənfəətin
- gəlirlərin
- istehsalın həcmninin
- istehlak şeylərinin

339. ASK müəssisələrinin maddi-texniki bazasının düzgün formalaşdırılması üçün nə təkmilləşdirilməlidir?

- √ təchizat sistemi
- tədarük formaları
- satış üsulları
- kadr hazırlığı
- istehsalın quruluşu

340. Müasir dövrdə ASK-nin maddi-texniki bazası məhsullar güvvələrin, istehsal vasitələrin və nəyin cəmindən ibarətdir?

- dövrüyyə fondunun
- sosial şəraitin
- √ maddi elementlərin
- əkin sahələrinin
- əhalinin

341. ASK sistemində mexanikləşmə səviyyəsinin yüksəlməsi, əl əməyinin azalması, istehsal xərcinin aşağı salınması nəyin yüksəlməsini təmin edir?

- √ iqtisadi səmərəliliyi
- əmək haqqını
- ixtisaslaşmanı
- əsaslı vəsait qoyuluşunu
- istehsal xərcini

342. ASK-nın müasir inkişafı şəraitində xammal istehsalı sahəsində mexanikləşmənin hansı səviyyəsi üstündür?

- √ qismən mexanikləşmə
- elektriklişdirmə
- qismən avtomatlaşdırma
- avtomatlaşma
- kompleks mexanikləşmə

343. ASK-da məhsul istehsalının ayrı-ayrı proseslərinin mexanikləşməsi, lakin əl əməyinin üstün olması nəyi əks etdirir?

- √ qismən mexanikləşməni
- əmək məhsuldarlığını
- avtomatlaşdırmanı
- kompleks mexanikləşməni
- əmək sərfini

344. Aşağıdakılardan hansı ASK sistemində əsaslı vəsait qoyuluşunun maliyyə mənbəyinə aid deyil?

- √ iqtisadi münasibətlər
- kredit resursları
- əsas fondların ləğv edilməsindən daxil olmalar
- əsas fondlardan amortizasiya
- mənfəətdən ayrımlar

345. ASK-da əsaslı vəsait qoyuluşu öz təyinatına görə hansı hissələrə bölünür?

- istehsal-təşkil
- təmir-tikinti
- √ istehsal – qeyri-istehsal
- texniki-texnoloji
- iqtisadi-sosial

346. ASK-nın maddi-texniki bazasının ehtiyatları nəyin ən mühüm istiqamətləri üzrə cəmləşdirilməlidir?

- √ elmi-texniki tərəqqinin
- əmək sərfinin
- işçi qüvvəsinin
- əmək ehtiyatının
- istehsal xərcinin

347. ASK-nın sürətlə inkişafının təmin edilməsi məqsədi ilə maddi-texniki baza yaradılarkən nəyin təmin edilməsi üçün tələb olunan keyfiyyətdə və miqdarda ehtiyat yaradılmalıdır?

- √ bütün texnoloji proseslərin
- istehsalın
- istehsalın strukturunun
- əməyin təşkilinin
- texnologiyanın

348. ASK maddi-texniki bazası müəyyən edilərkən bütün istehsal vasitələrinin nəyi nəzərə alınmalıdır?

- dinamikası
- dəyişilmə meylləri
- √ əlaqə və birliyi
- təmərüzləşməsi
- ixtisaslaşması

349. ASK-nın maddi-texniki bazası məhsuldar qüvvələrinin, maddi elementlərin və istehsal vasitələrinin nəyindən ibarətdir?

- yeniləşməsindən
- strukturundan
- dəyişilmə səviyyəsindən
- dinamikasından
- √ onların cəmindən

350. ASK-nın maddi-texniki bazasının möhkəmləndirilməsi əsaslı vəsait qoyuluşunun nəyindən asılıdır?

- əmək haqqından
- √ həcimindən
- strukturundan
- dinamikasından
- maya dəyərindən

351. ASK-da mövcud ehtiyatlardan səmərəli istifadə edildikdə nəyə nail olunur?

- heç nə olmur
- √ yüksək nəticələrə nail olunur
- maya dəyəri yüksəlir
- istehsal xərci azalır
- nəqliyyat vasitələri artır

352. ASK-nin maddi-texniki bazasına onun sərəncamında olan bütün maddi-texniki ehtiyatlar, yəni torpaq, su və daha nə daxildir?

- əmək ehtiyatı
- √ meşə ehtiyatı
- suvarma sistemləri
- nəqliyyat
- mexaniki vasitələr

353. Maddi-texniki bazadan düzgün istifadənin həyata keçirilməsi üçün onlardan necə istifadə edilməlidir?

- əlaqəsiz
- √ səmərəli
- plana əsasən
- əhatəli
- ayrı-ayrı

354. ASK-nin maddi-texniki bazası maddi elementlər və istehsal vasitələri və habelə nəyin cəmindən ibarətdir?

- işçi qüvvəsinin
- nəqliyyat vasitələrinin
- √ məhsuldar qüvvələrinin
- əsas fondun
- dövriyyə fondunun

355. ASK-da mexanikləşmiş işlərin həcmnin yerinə yetirilən işlərin ümumi həcminə nisbəti nəyi əks etdirir?

- iqtisadi səmərəliliyi
- əmək sərfinin səviyyəsini
- əmək məhsuldarlığının səviyyəsini
- √ mexanikləşmə səviyyəsini
- intensivləşmə səviyyəsini

356. ASK-da əl əməyinin və istehsal xərcinin azaldılmasını və əmək məhsuldarlığının yüksəldilməsinin başlıca amili və şərti nədir?

- əmək sərfinin azalması
- √ istehsalın intensivləşməsi
- istehsalın ixtisaslaşması
- pul gəlirinin çoxaldılması
- mexanikləşmənin artması

357. ASK-da əsaslı vəsait qoyuluşunun istehsal və qeyri-istehsal təyinatlı vəsaitlər arasında bölgüsü istehsalın inkişafına və sosial problemlərin həllinə nə etməlidir?

- √ eyni şərait yaratmalıdır
- təsir etməlidir
- təsir etməməlidir

- istehsal artmamalıdır
- sosial inkişafı azaltmalıdır

358. Əsaslı vəsait qoyuluşu hesabına maya dəyərinin azalan hissəsinin əsaslı vəsait qoyuluşuna nisbəti nəyi göstərir?

- √ vəsaitin səmərəliliyini
- mənfəətin artmasını
- maddi marağı
- əmək haqqının səviyyəsini
- zərərin çoxalmasını

359. ASK-da istehsal prosesinin zonal xüsusiyyətə və mövsümü xarakterə malik olması maddi-texniki bazadan istifadə ilə nə kimi əlaqəsi var?

- √ istifadəyə təsir edir
- nisbətən təsir edir
- təsir etmir
- nisbətən əlaqəsi var
- əlaqəsi yoxdur

360. ASK-nın maddi-texniki bazasına daxil olan məhsuldar və iş heyvanları, çoxillik əkmələr başlıca olaraq nə əsasında inkişaf etdikləri nəzərə alınmalıdır?

- √ bioloji qanunlar
- iqtisadi qanunlar
- sərbəst
- ekstensiv
- intensiv

361. ASK-da maddi-texniki bazaya necə qiymət verilir?

- √ bütöv bir sistem kimi
- mexanikləşmə səviyyəsi kimi
- istehsal vasitəsi kimi
- istehsal amili kimi
- intensivləşmə amili kimi

362. ASK-da əsaslı vəsait qoyuluşu başlıca olaraq nəyin inkişafını təmin edir?

- √ təkrar istehsalın
- işçi qüvvəsinin
- əmək haqqının
- əməyin təşkilinin
- nəqliyyatın

363. ASK-nın maddi-texniki təchizatının yaxşılaşdırılması nədən asılıdır?

- əmək sərfindən
- əmək haqqından
- √ əsaslı vəsait qoyuluşundan
- təsərrüfatların rəhbərindən
- işin təşkilindən

364. ASK-da nəyə əsasən müxtəlif maşın-mexanizm və avadanlıq sistemi yaradılır?

- zonalarda insanların həvəsinə
- √ zonaların xüsusiyyətinə
- zonaların ölçüsünə
- zonaların havasına
- zonaların təbiətinə

365. ASK-da inkişafa nail olmaq üçün istehsal prosesinin nəyi nəzərə alınmalıdır?
- √ zonal
 - texniki
 - torpaqlar
 - suvarma
 - təşkili
366. ASK-nin maddi-texniki bazası möhkəmləndirilərkən nəyə xüsusi fikir verilməlidir?
- √ texnoloji istiqamətinə
 - maya dəyərinə
 - əmək haqqına
 - təşkili formasına
 - istehsal xərcinə
367. ASK-da torpaqdan səmərəli istifadə səviyyəsi nədən səmərəli istifadəni mühüm vəzifə kimi qarşıya qoyur?
- mexanikləşmədən
 - satış qiymətindən
 - nəqliyyatdan
 - √ digər istehsal vasitələrdən
 - əmək sərfindən
368. Torpaqların keyfiyyəti əsasən nəyə görə müəyyən edilir?
- suvarma imkanları
 - becərmə üsulu
 - eroziyaya uğraması
 - istifadənin təşkili
 - √ münbitlik səviyyəsi
369. ASK-nin maddi-texniki bazasının inkişaf istiqaməti müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi nəzərə alınmalıdır?
- √ xüsusiyyətləri
 - istehsal xərci
 - maya dəyəri
 - sayı
 - qiyməti
370. ASK-nin maddi-texniki bazasına qiymət verilərkən onun nəyi nəzərə alınmalıdır?
- √ bir sistem olması
 - təşkilati əsasları
 - iqtisadi səviyyəsi
 - texnoloji prosesi
 - təchizat forması
371. İstehsal vasitələrinin hər hansı elementi çatmadıqda, digərləri artıq olsa belə maddi-texniki bazanın nəyi pozulur?
- heç nəyi
 - fəaliyyəti
 - genişləndirilməsi
 - inkişaf istiqaməti
 - √ birliyi
372. ASK-nin maddi-texniki bazası meşə, su və hansı ehtiyatlardan ibarətdir?
- √ torpaq ehtiyatı

- kredit ehtiyatı
- nəqliyyat vasitələri
- əmək ehtiyatı
- maliyyə vəsaiti

373. ASK-nin maddi-texniki bazadan istifadənin səmərəliliyinin yüksəldilməsi nəyin yaxşılaşdırılmasından asılıdır?

- sığortanın
- √ təchizatla təminatın
- maliyyələşmənin
- vergiqoymanın
- kreditləşmənin

374. ASK-nin maddi-texniki bazası məhsuldar qüvvələrin və maddi elementlərin və nəyin cəmindən ibarətdir?

- torpaq sahələrinin
- maya dəyərinin
- maliyyə vəsaitinin
- istehsal xərcinin
- √ istehsal vasitələrinin

375. ASK müəssisələrində fiziki əmək tətbiq edilmədən bütün iş proseslərinin cihazlar vasitəsi ilə yerinə yetirilməsi nəyi əks etdirir?

- elektriklişməni
- qismən mexaniklişməni
- kompleks mexaniklişməni
- √ avtomatlaşmanı
- tam mexaniklişməni

376. ASK-da əl əməyinin maşınla, sadə və az məhsuldar maşınların daha məhsuldar maşınlar sistemi ilə əvəz olunması nəyi əks etdirir?

- əməyin mürəkkəbliyini
- √ mexaniklişməni
- əmək sərfini
- istehsal xərcini
- maya dəyərini

377. ASK-da maddi-texniki bazanın inkişafının başlıca istiqamətindən biri nədir?

- istehsalın artması
- √ istehsalın mexaniklişməsi
- istehsalın ixtisaslaşması
- istehsalın azalması
- əmək sərfinin azalması

378. ASK müəssisə və təşkilatlarında əsaslı vəsait qoyuluşunun başlıca maliyyə mənbəyi nədir?

- √ mənfəət
- kredit resursları
- amortizasiyalar
- əmək haqqı fondu
- pul gəliri

379. ASK-da sosial problemlər hansı təyinatlı vəsaitlər hesabına həll edilir?

- √ qeyri-istehsal
- iqtisadi
- maddi maraq
- kreditlər
- istehsal

380. ASK-da istehsalın mövsümü xarakterə malik olması maddi-texniki resurslardan necə istifadəyə səbəb olur?
- məhsuldar
 - √ fasiləli və natamam
 - fasiləsiz
 - müvəqqəti
 - intensiv
381. ASK maddi-texniki bazasının əsas istiqamətlərinin inkişafı eyni olsa da onların təkmilləşmələri necə aparılmalıdır?
- sərbəst
 - eyni
 - √ müxtəlif
 - sabit
 - bərabər
382. ASK-da məhsul istehsalının artması kompleksə daxil olan müəssisə və sahələrinin maddi-texniki bazasının nəyi ilə əlaqədardır?
- dinamikası
 - √ möhkəmləndirilməsi
 - keyfiyyətinin yüksəldilməsi
 - istiqamətinin dəyişməsi
 - təkmilləşdirilməsi
383. ASK-nın inkişafı maddi-texniki resursların nəyindən asılıdır?
- təşkili qaydasından
 - strukturundan
 - √ təchizatdan və istifadəsindən
 - dinamikasından
 - ixtisaslaşmasından
384. Xəstəlik və zərərvericilərlə mübarizə üsulu nəyə əsasən seçilir?
- göstərişə əsasən
 - heç bir üsul yoxdur
 - əmrə əsasən
 - rəhbərin göstərişinə əsasən
 - √ onların yayılma səviyyəsinə görə
385. Bitkiçiliyin xəstəliyi və zərərvericiləri bütün regionlarda eynidirmi?
- tamamilə eynidir
 - nisbətən eyni olur
 - √ fərqli olur
 - heç bir fərqi yoxdur
 - tam oxşardır
386. Aqrokimyəvi xidmətin məhsulun keyfiyyətinə təsiri varmı?
- keyfiyyətlə əlaqəsi yoxdur
 - √ təbii keyfiyyəti saxlayır
 - süni və təbii keyfiyyətlər azalır
 - süni keyfiyyət yaradır
 - təbii keyfiyyəti azaldır
387. Gübrələrdən istifadəni səmərəliliyinin yüksəldilməsi üçün onların daşınması, saxlanması, sahələrə verilməsi necə təşkil edilməlidir?
- necə mümkündür elə

- rəhbərin göstərişi əsasında
- ✓ texnoloji tədbirlərə uyğun
- sahələrdə saxlanılmalıdır
- imkanlara uyğun

388. Gübrələrdən istifadənin səmərəliliyinin yüksəldilməsi üçün onlar sahələrə verildə nə düzgün müəyyən edilməlidir?

- şümləmə qaydası
- becərmə forması
- heç nə
- istehsalın təşkili
- ✓ üsullar, metodlar, müddətlər

389. Gübrələnmə torpaqların fiziki və kimyəvi tərkibində nəyə səbəb olur?

- məhsuldarlıq azalır
- itkilər çoxalır
- heç nəyə
- ✓ ciddi dəyişmələrə
- onların nisbəti dəyişir

390. Aqrokimyəvi xidmətin səmərəliliyinin yüksəldilməsi üçün nədən düzgün istifadə edilməlidir?

- mexanikləşmə
- suvarma
- əməyin təşkili
- ✓ elmi-texniki tərəqqi
- əmək haqqı

391. Kənd təsərrüfatı xammalının artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün nə vaxtında yerinə yeririlməlidir?

- suvarma
- tozlanma
- mexanikləşmə
- ✓ istehsal xidmətlər
- becərmə

392. ASK sistemində məhsul istehsalı və satışına çəkilən ümumi xərcin tərkibində nəqliyyat xərci neçə faiz təşkil edir?

- 20%-ə qədər
- 35%-ə qədər
- 15-20%
- 30-35%
- ✓ 25-30%

393. ASK-da istehsal xidmət növlərindən biri də aşağıdakılardan hansıdır?

- ✓ meliorasiya-irriqasiya
- maddi maraq
- satış
- tədarük
- təchizat

394. ASK-da aqrokimyəvi xidmət nə əsasında həyata keçirilir?

- ✓ müqavilə münasibətləri
- inzibati orqanların sərəncamı
- nazirliyin əmri
- təklif və tövsiyələr

- normativ-hüquqi sənədlər

395. ASK-da nisbi münbitlik necə hesablanır?

- gəlirlərlə
- əmək şərti ilə
- maya dəyəri ilə
- ✓ xərc vahidinə düşən məhsulla
- zərərlə

396. ASK-da yararlı torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir?

- natura ilə
- əmək çəkisi ilə
- müxtəlif qiymətlərlə
- ✓ natura və dəyərlə
- dəyər ilə

397. ASK-da yararlı torpaq hansılardır?

- çoxillik əkmələr
- ✓ bunların hamısı
- yalnız əkin yeri
- biçənək, örüş, otlaqlar
- əkin yeri və dincə qoyulan sahələr

398. Aşağıdakılardan hansı torpağın məhsulvermə imkanlarını artırır?

- aqrotexniki qulluq
- torpağın qorunması
- suvarma
- gübrələnmə
- ✓ idarəetmə

399. Kənd təsərrüfatında istehsal xidmətlərinin neçə növü mövcuddur?

- 4 növü
- 7 növü
- ✓ 5 növü
- 6 növü
- 3 növü

400. Azərbaycanda bitkiçilik məhsulları istehsalı hansı şəraitə malikdir?

- heç bir şəraitə
- bunların heç birinə
- ✓ suvarma və dəmyə
- təkə dəmyə
- yalnız suvarma

401. Aqrokimyəvi xidmətin başlıca istiqaməti aşağıdakılardan hansıdır?

- istehsalın təşkili
- istehsalın mexanikləşməsi
- intensiv inkişaf
- ✓ xəstəlik və zərərvericiliklərlə mübarizə
- inkişafın ixtisaslaşması

402. Gübrələrin sahəyə verilməsi üsulları, metodları və müddətləri regionlar üzrə eynidirmi?

- ✓ kəskin fərqlidir
- nisbətən eynidir
- eynidir
- eyni olmalıdır
- buna ehtiyac yoxdur

403. Torpağın aqrotexniki normalarla gübrələnməsi nəticəsində nə baş verir?

- maya dəyəri yüksəlir
- rentabellik aşağı düşür
- məhsuldarlıq sabitləşir
- heç nə olmur
- ✓ məhsuldarlıq artır

404. Torpaqların münbitliyinin səviyyəsi və məhsuldarlıq nəyin həyata keçirilməsi üçün nəzərə alınmalıdır?

- suvarmanın
- mexanikləşmənin
- əmək təşkilinin
- ✓ gübrələnmənin
- becərmənin

405. İstehsalın inkişafı üçün həyata keçirilən aqrokimyəvi, suvarma, texniki təmir, nəqliyyat, tikinti və s. nəyi təşkil edir?

- ✓ istehsala xidməti
- mexanikləşməni
- əməyin təşkilini
- gəlirlərin artımını
- mənfəətin çoxalmasını

406. Torpağın meliorasiyası nədir?

- suvarma sistemi
- ✓ kompleks yaxşılaşdırma
- əkin sistemi
- becərmə üsulları
- eroziya sistemi

407. Aqrokimyəvi xidmət məhsul istehsalı itkisinin qarşısının alınması ilə yanaşı nəyin saxlanılmasını təmin edir?

- təbii münbitliyin
- iqtisadi səmərəliliyin
- münbitliyin
- məhsuldarlığın
- ✓ təbii keyfiyyətin

408. ASK-da mütləq münbitlik necə müəyyən edilir?

- əmtəəlik məhsulla
- məhsulun həcmi ilə
- əmək şərti ilə
- keyfiyyətlə
- ✓ sahə vahidindən alınan məhsulla

409. Torpağın hansı münbitliyi vardır?

- təbii və süni
- ✓ təbii, süni və iqtisadi
- yalnız təbii
- süni

- iqtisadi

410. Torpaqların məhsulvermə qabiliyyətinin artırılmasına başlıca olaraq aşağıdakılardan nə daha çox təsir göstərir?

- kanalların təmizlənməsi
- eroziyanın zəiflənməsi
- şoranlıqla mübarizə
- ✓ münbitlik
- şumlama

411. Xammal istehsalının çoxaldılması və itkilərin azaldılmasında həlledici rol oynayan torpaqların gübrələnməsi, xəstəlik və zərərvericilərlə mübarizə xidməti nəyi təşkil edir?

- iqtisadi əlaqələri
- satış xidmətini
- ✓ aqrokimyəvi xidməti
- maddi marağı
- sosial münasibətləri

412. Xəstəlik və zərərvericilər geniş yayıldıqda mübarizə necə aparılmalıdır?

- əl ilə
- ✓ maşın mexanizmlə
- göstərişə əsasən
- tövsiyəyə uyğun
- təyərə ilə

413. Bitkiçilikdə xəstəlik və zərərvericilərlə mübarizə hansı üsullarla aparılır?

- heç bir üsulla
- mübarizə mütəxəssislər tərəfindən aparılır
- ✓ əl ilə, maşınlarla, təyyarələrlə
- əmrə əsasən
- necə bacarırlar, helə də aparırlar

414. Məhsulların müxtəlif şəraitdə istehsalı onların xəstəlik və zərərvericilərə tutulmasına necə təsir edir?

- ✓ müxtəlif formada tutulur
- xəstəliyə tutulmur
- zərərvericilərə tutulmur
- dəmyədə xəstəlik olmur
- eyni səviyyədə tutulur

415. Aqrokimyəvi xidmət itkilərin qarşısının alınmasında nə kimi əhəmiyyətə malikdir?

- əlaqəsi yoxdur
- nisbi əlaqəyə malikdir
- ✓ həlledici rolu vardır
- müxtəlif göstəricilərdir
- çox az təsir edir

416. Torpaq-iqlim şəraitindən asılı olaraq torpaqlara verilən gübrələrin təsiri arasında fərq olurmu?

- fərq olmur
- ✓ kəskin fərq olur
- nisbi eynilik olur
- heç nə olmur
- fərq olmamalıdır

417. Məhsuldarlığın artması nəticəsində məhsul vahidi hesabına əmək və vəsait sərfində nə baş verir?
- onlar yüksəlir
 - onlar kəskin olaraq çoxalır
 - √ onlar xeyli azalır
 - heç nə olmur
 - nisbi vəziyyət dəyişmişdir
418. Torpaqlara gübrələr nəyə əsasən verilməlidir?
- məhsula görə
 - mexanikləşmə ilə
 - √ aqrotexniki norma ilə
 - necə gəldi
 - məhsuldarlıq əsasında
419. Məhsul istehsalının artırılması üçün xəstəlik və zərərvericilərlə mübarizə, gübrələnmə və s. nəyi təşkil edir?
- intensivləşməni
 - yardımçı işləri
 - mexanikləşməni
 - √ aqrokimyəvi xidməti
 - ekstensiv inkişafı
420. ASK sistemində xammal, son məhsul istehsal resursları əsasən hansı nəqliyyat növü ilə daşınır?
- yalnız avtomobil
 - ən çox qoşqularla
 - √ avtomobil və traktor qoşquları ilə
 - dəmiryolu nəqliyyatı ilə
 - ən çox qatarla
421. Azərbaycan Respublikasının ASK-də kənd təsərrüfatı xammalının, istehsal resurslarının daşınması xidməti harada baş verir?
- yalnız ölkə daxilində
 - yalnız beynəlxalq marşrutlarda
 - √ bunların hamısında
 - ölkəmizdə yükdaşıma xidməti yoxdur
 - yalnız xarici ölkələrdə
422. ASK-da aqrokimyəvi xidmətin iqtisadi səmərəliliyi müəyyən edilərkən nəyin aqrokimyəvi xidmət xərcinə nisbətindən istifadə olunur?
- istehsal olunan məhsulun
 - maya dəyərinin
 - √ alınan əlavə mənfəətin
 - əmək şərtinin
 - istehsal xərcinin
423. Bitkilərin xəstəlik və zərərvericilərdən qorunmasında və bu yolla istehsalın artırılmasında nəyin əhəmiyyəti böyükdür?
- torpağın şumlanması
 - əməyin təşkilinin
 - istehsalın stimullaşdırılmasının
 - √ aqrokimyəvi xidmətin düzgün təşkilinin
 - əkinlərin suvarılmasının
424. ASK-da iqtisadi münbitliyə qiymət verilmənin hansı göstərici əsas götürülür?
- zərərlik münbitliyi
 - orta səviyyə

- ✓ mütləq və nisbi münbitlik
- mənfi münbitlik
- gəlirlik səviyyəsi

425. Torpağın iqtisadi münbitliyi nədir?

- ✓ təbii və süni münbitliyin əlaqəsi
- əmtəlik məhsul istehsalı
- pul gəlirinin çoxalması
- zərərliyin yüksəlməsi
- məhsulun artması

426. ASK-da əkin dövrüyyəsi sistemi nədir?

- ✓ əkin sahəsinin seçilməsi
- məhsuldar bitkilərin seçilməsi
- mexanikləşmənin aparılması
- suvarmanın aparılması
- bitkilərin yerləşdirilməsi

427. ASK müəssisələrinə aqrokimyəvi xidmət işləri kim tərəfindən göstərilir?

- kənd təsərrüfatı nazirliyi
- ✓ xüsusi xidmət təşkilatları
- elmi institutlar
- yerli icra orqanları
- bələdiyyələr

428. Xammal istehsalının artırılmasında, keyfiyyətin yüksəldilməsində və itkilərin qarşısının alınmasında aşağıdakılardan hansının əhəmiyyəti daha böyükdür?

- əməyin təşkili
- ✓ istehsal xidmətlərinin
- nəqliyyat xidmətlərinin
- tikinti xidmətlərinin
- istehsalın genişləndirilməsi

429. Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəlməsi məhsul vahidinə əmək və vəsait sərfinə necə təsir göstərir?

- keyfiyyətlə əmək və vəsaitin əlaqəsi yoxdur
- onlar sabit qalır
- təsiri yoxdur
- onlar kəskin olaraq artır
- ✓ onları aşağı salır

430. Keyfiyyəti aşağı olan xammaldan hansı növ son məhsul istehsal etmək olar?

- yüksək keyfiyyətli
- zərərli
- ✓ aşağı
- baha
- ucuz

431. Kənd təsərrüfatı məhsullarının satış qiyməti ilə keyfiyyəti arasında əlaqə və asılılıq varmı?

- asılılıq yoxdur
- ✓ qiymət keyfiyyətdən asılıdır
- keyfiyyətin əhəmiyyəti yoxdur
- keyfiyyət əmək haqqından asılıdır
- müxtəlif göstəricilərdir

432. Məhsul satışı ilə əlaqədar fəaliyyətdə olan qiymət mexanizmi necədir?

- sadədir
- pis deyil
- ✓ mürəkkəbdir
- əlverişlidir
- çox sadədir

433. Xammal istehsalçıları texniki bitki məhsullarını hansı müəssisəyə satır?

- tədarük
- nəqliyyat
- ✓ emal
- əhali
- kommersiya

434. ASK-nin xammal və son məhsullarının ucuzlaşdırılması üçün istifadə edilən resursların və göstərilən xidmətlərin dəyərini necə azaltmaq olar?

- qiymətlər dəyişdirilməlidir
- qiymətlər artırılmalıdır
- qiymətlər sərbəstləşməlidir
- qiymətlər sabitləşməlidir
- ✓ qiymətləri azaldılmalıdır

435. ASK-da istehsal olunan son məhsullar hansı qiymətlərlə satılır?

- sərbəst
- ✓ pərakəndə və topdansatış
- müqavilə
- müqayisəli
- sifariş

436. ASK-da istehsal olunan xammal və son məhsulun səmərəliliyinin artırılması nə ilə bağlıdır?

- ✓ satışın düzgün təşkili
- əmək haqqının artırılması
- texnologiyanın düzgün təşkili
- əmək sərfinin düzgün olması
- xərci nəzərə alınması

437. Kənd təsərrüfatı məhsulları təşkilatlar, müəssisələr tərəfindən necə tədarük olunur?

- sərbəst
- sifariş əsasında
- tam azad halda
- normativlərə əsasən
- ✓ müqavilə əsasında

438. Müasir dövrdə kənd təsərrüfatı məhsullarının tədarükündə hansı qaydadan istifadə olunur?

- vahid formadan
- sifariş əsasında
- göstərişlər əsasında
- ✓ müxtəlif formadan
- planlı qaydada

439. Ölkənin tələbatının təmin edilməsinin yaxşılaşdırılması üçün istehsal olunan əsas növ məhsulları nəyi səmərəli təşkil etməlidir?

- istehsal xərci
- əmək haqqını
- √ tədarük, emal, satışı
- suvarma işləri
- əmək sərfi

440. Pambıq xammalı kifayət qədər istehsal edildiyi halda emal sənayesində istehsal dövrü nə qədər davam edir?

- 10 ay
- bütün il
- 5-7 ay
- √ 6-8 ay
- 8-10 ay

441. ASK-da istehsal olunan xammal hansı qiymətlər vasitəsi ilə reallaşdırılır?

- yalnız müqavilə
- √ müxtəlif qiymətlərlə
- yalnız topdansatış
- yalnız pərakəndə
- yalnız sifariş

442. Kooperativlər, ictimai təşkilatlar, əhali, ayrı-ayrı şəxslər tərəfindən tədarük olan məhsullar hansı qiymətlərlə reallaşır?

- plan qiyməti ilə
- √ sərbəst qiymətlərlə
- sifariş qiymətlə
- topdansatış qiymətlə
- pərakəndə qiymətlə

443. Dövlət tərəfindən tədarük olan məhsulların həcmi necə tənzimlənir?

- sərbəst qaydada
- müəyyən edilmir
- normalara əsasən
- √ əvvəlcədən verilən sifariş əsasında
- müqavilə olmadan

444. Hazırda kənd təsərrüfatı xammalı istehsal edənlər, tədarükünü aparənlər, emalını təşkil edənlər məhsulun tədarükü üçün maraqlıdırlar. Nə üçün?

- əlaqələr pozulur
- √ mövcud qaydalar onları təmin edir
- pul gəliri azalır
- tədarük çoxalır
- tədarük azalır

445. Tez xarab olan məhsullar vaxtında tədarük olmadıqda nə baş verir?

- mexanikləşmə pisləşir
- √ itkilər çoxalır, keyfiyyət pisləşir
- maya dəyəri azalır
- maya dəyəri yüksəlir
- əmək sərfi aşağı düşür

446. Keyfiyyətin yüksəldilməsi məhsulların istifadə edilməsinin faydalılığına təsir edirmi?

- əlaqəsi yoxdur
- faydalılığa təsir etmir
- faydalılıq aşağı düşür

- √ faydalılıq yüksəlir
- faydalılıq sabit qalır

447. Keyfiyyətli məhsul istehsalı, tədarükü, emalı və satışının hansı mərhələsini əhatə edir?

- tədarük
- saxlama
- √ bütün mərhələni
- satış
- emal

448. İstehsalın səmərəliliyinin yüksəldilməsi əsas istiqaməti nədir?

- əmək haqqı
- əmək sərfi
- √ keyfiyyət
- maya dəyəri
- istehsal xərci

449. Kənd təsərrüfatı məhsullarının satış qiyməti kimi maraqlandırılmalıdır?

- tədarükçüləri
- √ istehsal və tədarükçüləri
- mütəxəssisləri
- saxlama müəssisələri
- nəqliyyat işçilərini

450. Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir?

- müqavilənin düzgün tərtib edilməməsi
- √ sifarişə dair müqaviləyə əməl olunması
- sifarişin gec tərtib olunması
- sifarişin vaxtında verilməməsi
- elə amil yoxdur

451. Emal müəssisələrinə satılan məhsulların həcmi, keyfiyyəti və qiyməti nə əsasında müəyyən edilir?

- √ sifariş əsasında
- emal zamanı
- istehsal dövrü
- daşınma mərhələsi
- satış dövrü

452. Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait yaratmışdır?

- maya dəyərinin yüksəlməsinə
- səmərəliliyin aşağı düşməsinə
- √ marağın yüksəlməsinə
- əmək haqqının azalmasına
- istehsal xərcinin artmasına

453. Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir?

- heç nə dəyişmir
- √ qiymət aşağı düşür
- qiymət ləğv olur
- qiymət yüksəlir
- qiymət sabit qalır

454. İstehsal olunan məhsul vaxtında satılmadıqda nə baş verir?

- heç nə olmur
- əmək haqqı yüksəlir
- ✓ itkilər çoxalır, keyfiyyət pisləşir
- maya dəyəri aşağı düşür
- məhsul bahalaşır

455. Məhsul satışına dair təsdiq edilmiş şərtlər istehsalçı və istehlakçının marağına necə təmin etməlidir?

- maraqla əlaqəsi yoxdur
- yalnız istehlakçının
- yalnız istehsalçının
- ✓ eyni səviyyədə
- heç cür

456. Məhsulun keyfiyyətinin yüksəldilməsi texniki, texnoloji, sosial, iqtisadi, əmək, qiymət və s. amillərin hansından asılıdır?

- ✓ bunların hamısı
- qiymət
- əmək və vəsait
- təkcə sosial-iqtisadi
- yalnız texniki-texnoloji

457. Məhsul istehsalı, tədarükü, satışı və emalının səmərəli fəaliyyəti nədən asılıdır?

- ✓ məhsulun keyfiyyəti
- əmək haqqı
- əmək sərfi
- istehsal xərci
- maya dəyəri

458. Kənd təsərrüfatı məhsullarının qiyməti nəyə uyğun olmalıdır?

- maya dəyərinə
- rentabelliyyə
- ✓ əmək və vəsait sərfinə
- əmək haqqına
- əmək sərfinə

459. Məhsulun keyfiyyətlə satışı nə ilə bağlıdır?

- maya dəyəri
- istehsal xərci
- ✓ qiymət mexanizmi
- əmək haqqı
- əmək sərfi

460. Xammal istehsalçıları ərzaq məhsullarının əksər hissəsini harada reallaşdırır?

- ✓ sərbəst satır
- pay verir
- satmır
- tədarükə verir
- emala verir

461. Kənd təsərrüfatı xammalının satışında istehsalçıların nəyi təmin edilməlidir?

- ✓ sərbəstliyi təmin edilməli
- rentabellik aşağı salınmalı
- maya dəyəri yüksəldilməli

- əmək sərfi çoxaldılmalı
- əmək haqqı artırılmalı

462. Xammal düzgün reallaşmadıqda istehsalın iqtisadi səmərəliliyi sahəsində nə baş verir?

- √ səmərəlilik aşağı düşür
- səmərəliliyə təsir etmir
- səmərəlilik sabit qalır
- səmərəlilik yüksəlir
- heç nə dəyişmir

463. Azərbaycanda tütün fermentasiya müəssisələrinin istehsal gücü nə qədərdir?

- √ 48 min ton
- 30 min ton
- 40 min ton
- 35 min ton
- 50 min ton

464. Azərbaycan Respublikasında tərəvəzçilik-meyvəçilik, ət-süd və digər emal müəssisələrində yenidənqurmanın, müasirləşmənin, istehsal güclərinin artırılması nəyə səbəb olmuşdur?

- √ məhsulun artmasına, keyfiyyətin yaxşılaşmasına
- mexanikləşmənin azalmasına
- əmək haqqının artmasına
- kadr hazırlığının yüksəlməsinə
- son məhsul istehsalının azalmasına

465. ASK-da son nəticənin yüksəldilməsi başlıca olaraq nədən asılıdır?

- emalın gücünün azaldılmasından
- tikintinin genişlənməsindən
- √ istehsal-emalın düzgün əlaqələnməsindən
- xidmətin səviyyəsindən
- sosial problemlərin yaranmasından

466. Emal müəssisələrinin səmərəli fəaliyyət göstərməsi həlledici səviyyədə nədən asılıdır?

- √ xammaldan
- əmək təşkilindən
- nəqliyyatdan
- mexanikləşmədən
- tikinti xidmətindən

467. Kənd təsərrüfatı məhsullarının qiymətinin səviyyəsi nə ilə tənzimlənir?

- √ məhsul vahidinin əmək və vəsait sərfi
- iqtisadi mexanizm
- rentabellik
- mexanikləşmə səviyyəsi
- əmək məhsuldarlığı

468. ASK-da istehsal olunan xammal və son məhsulların qiymətlərinin artırılması düzgün hesab olunmur. Nə üçün?

- iqtisadi əlaqə pozulur
- rentabellik aşağı düşür
- √ əhalinin həyat şəraiti pisləşir
- maya dəyəri artır
- istehsal xərci çoxalır

469. Məhsulların tədarükü ilə əlaqədar təsdiq olunmuş müqavilədə məhsulun həcmi, keyfiyyəti, tədarük vaxtı, məhsulun qiymətindən başqa nə nəzərdə tutulur?
- istehsal xərci
 - maya dəyəri
 - ✓ tərəflərin məsuliyyəti
 - satış kanalları
 - əmək sərfi
470. Kənd təsərrüfatı məhsullarının mövcud tədarük qaydaları məhsul istehsalçılarına öz məhsullarını reallaşdırmaqda nə verir?
- ✓ tam sərbəstlik verir
 - maya dəyəri bahalaşır
 - pul gəliri çoxalır
 - əmək sərfini azaldır
 - mexanikləşmə artır
471. Tədarük prosesində buraxılan nöqsanlar itkilərin artmasına, qiymətin bahalaşmasına və keyfiyyətin pisləşməsilə yanaşı nəyə mənfi təsir göstərir?
- ✓ son məhsul azalır, qiyməti artır
 - əmək haqqı artır
 - məhsuldarlıq yüksəlir
 - maya dəyəri azalır
 - əmək sərfi çoxalır
472. Məhsulların tədarükündə buraxılan nöqsanlar hansı sahəyə daha çox zərər verir?
- satış sahəsinə
 - saxlama sahəsinə
 - ✓ xammal istehsalı sahəsinə
 - emal sahəsinə
 - tədarük sahəsinə
473. Keyfiyyətin yüksəldilməsi məhsulların istifadə edilməsinin faydalılığına təsir edirmi?
- əlaqəsi yoxdur
 - ✓ faydalılıq yüksəlir
 - faydalılıq sabit qalır
 - faydalılıq aşağı düşür
 - faydalılığa təsir etmir
474. İstehsalın səmərəliliyinin yüksəldilməsi əsas istiqaməti nədir?
- maya dəyəri
 - istehsal xərci
 - əmək haqqı
 - əmək sərfi
 - ✓ keyfiyyət
475. Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir?
- sifarişin vaxtında verilməməsi
 - müqavilənin düzgün tərtib edilməməsi
 - elə amil yoxdur
 - sifarişin gec tərtib olunması
 - ✓ sifarişə dair müqaviləyə əməl olunması
476. Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait yaratmışdır?

- ✓ marağın yüksəlməsinə
- əmək haqqının azalmasına
- səmərəliliyin aşağı düşməsinə
- istehsal xərcinin artmasına
- maya dəyərinin yüksəlməsinə

477. Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir?

- heç nə dəyişmir
- qiymət ləğv olur
- qiymət yüksəlir
- qiymət sabit qalır
- ✓ qiymət aşağı düşür

478. Aşağıdakı idarə və müəssisələrdən hansı xammalın tədarük işi ilə məşğul olmur?

- əhali, ayrı-ayrı şəxslər
- ✓ təsərrüfatlararası müəssisələr
- kooperativlər, ictimai təşkilatlar
- idarə və müəssisələr
- dövlət və emal müəssisələri

479. ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir saira nədən istifadə edilməsi tələb olunur?

- ✓ iqtisadi göstəricilərdən
- vergi növündən
- maliyyə vəsaitindən
- kreditdən
- istehsal xərcindən

480. ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır?

- istehsalın azalmasına
- keyfiyyətin pisləşməsinə
- bahalaşmasına
- ✓ ucuzlaşmasına
- sabitləşməsinə

481. ASK-da intensivləşməni xarakterizə edən göstəricilərin müəyyən edilməsi nəyi tələb edir?

- göstəricilərin növünü
- göstəricilərin keyfiyyətini
- ✓ göstəricilərin düzgün müəyyən edilməsini
- göstəricilərin səviyyəsini
- göstəricilərin quruluşunu

482. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar problemlər nəyi zəruri proses kimi qarşıya qoyur?

- maya dəyərinin yüksəldilməsini
- ✓ intensiv inkişafı
- rentabelliğin aşağı düşməsinə
- əmək haqqının çoxalmasını
- istehsal xərcinin artmasının

483. İstehsalın intensivləşməsi, sahənin maddi-texniki bazasının möhkəmlənməsi nəticəsində işçilərin sayı qanunauyğun olaraq nə olur?

- dəyişməz qalır
- strukturu dəyişir
- çoxalır
- sabitləşir

√ azalır

484. ASK sistemində intensivləşmə necə proses olub yüksək nəticələrə şərait yaradır?

- adi
- √ mürəkkəb və çox cəhətli
- qarışıq
- çox sadə
- sadə

485. İntensivləşmənin yüksəldilməsinə ayrılan vəsait sahibkarlıq şəraitində hansı mənbədən ayrılır?

- büdcədən
- kredit hesabına
- √ öz vəsaitindən
- icra hakimiyyətindən
- bələdiyyənin vəsaitindən

486. İntensiv inkişaf nə ilə çox ciddi bağlıdır ki, o sahibkarlığın yüksək nəticələrə nail olmasının əsasıdır?

- √ iqtisadi səmərəlilik
- tənzimlənmə
- infrastruktura
- kompleks mexanikləşmə
- uçot-hesabat

487. İntensivləşmə ölkənin məhsul istehsalına tələbatın təmin edilməsinin nəyindən irəli gəlir?

- itkilərin azaldılması
- azaldılması
- √ zərurəti
- bahalaşması
- ucuzlaşması

488. Müasir dövrdə ASK-nin inkişafına hansı yolla nail olmaq mümkündür?

- √ intensivləşmə
- istehsal xərcinin azaldılması
- əmək haqqının artırılması
- ekstensiv inkişaf
- gəlirlərin çoxaldılması

489. ASK-da intensivləşmənin iqtisadi mahiyyəti nədən ibarətdir?

- Məhsul istehsalının artırılmasından
- √ Kapitalın eyni torpaq sahəsində cəmlənməsindən
- Kapitalın strukturunun təkmilləşdirilməsindən
- Kapitalın torpaqlar arasında bölüşdürülməsindən
- İstehsalın strukturunun dəyişilməsindən

490. ASK-da intensivləşmənin iqtisadi səmərəliliyi öz əksini nədə tapır?

- √ Məhsul istehsalının çoxalmasında
- Satılan məhsulun çoxalmasında
- İstehsal xərcinin artmasında
- Əmək məhsuldarlığının yüksəldilməsində
- Əmək şərtinin artmasında

491. əsas fondlarla istehsal xərci arasında nisbət müxtəlif olan təsərrüfatlarda fonda görə intensivlik səviyyəsi necə hesablanır?

- Əkin yerinin çoxalması ilə
- √ Əsas fondların torpaq vahidinə nisbəti ilə
- Təsərrüfatın fondlarının dəyəri ilə
- Əkin yerinin quruluşu ilə
- Əsas fondların quruluşu ilə

492. ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir?

- √ dəyər və natura
- sabit
- dəyişən
- nisbi
- dinamik

493. ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- √ nisbi
- dinamik
- keyfiyyət
- mütləq
- dəyişən

494. ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- cəmi torpaqlarda
- əkin yerində
- √ məqsədəuyğun hesab olunan sahədə
- kənd təsərrüfatına yararlı sahədə
- çoxillik əkmələrdə

495. İstehsalın keyfiyyətə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir?

- ekstensiv
- qarışıq inkişaf
- regional
- sosial-iqtisadi
- √ intensiv

496. ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- əmək haqqının
- ixtisaslaşmanın
- √ intensivləşmənin
- iqtisadi münasibətlərin
- ekstensiv inkişafın

497. ASK-da formalaşan çoxukladlı iqtisadiyyatın və sahibkarlıq formalarının ümumi inkişafının əsas istiqaməti nədir?

- sabitləşmə
- √ intensivləşmə
- ixtisaslaşma
- təmərküzləşmə
- tənzimlənmə

498. ASK-da intensivləşmə istehsalın inkişafını və iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin edən iqtisadi qanunların nəyindən irəli gəlir?

- √ tələblərdən
- öyrənilməsindən

- dərk olunmasından
- yeniləşməsindən
- yeniləşməsindən

499. ASK-nin intensiv inkişafı ilə kim məşğul olur?

- bələdiyyələr
- ✓ sahibkarların özü
- mütəxəssislər
- elmi işçilər
- icra hakimiyyəti

500. Heyvandarlığın intensiv inkişafı üçün nəyə nail olunmalıdır?

- ✓ Bunların hamısına nail olunmalıdır
- Yalnız cins tərkib yaxşılaşmalıdır
- Yalnız maddi-texniki baza möhkəmlənməlidir
- Yalnız yemçilik inkişaf etdirilməlidir
- İstehsalın və əməyin təşkili yaxşılaşmalıdır

501. İntensivləşmənin iqtisadi səmərəliliyi necə hesablanır?

- Ümumi məhsulun fonda nisbəti ilə
- Ümumi məhsulun gəlirinə nisbəti ilə
- ✓ Ümumi məhsulun (gəlir, mənfəət) əmək sərfinə nisbəti ilə
- Ümumi məhsulun işçilərin sayına nisbəti ilə
- Ümumi məhsulun torpağa nisbəti ilə

502. əsas fondla cari istehsal xərci arasında nisbət müxtəlif olduğu şəraitdə intensivlik səviyyəsi cari istehsal xərci üzrə necə hesablanır?

- İstehsal xərcinin strukturunun dəyişməsi ilə
- İstehsal xərcinin azalması səviyyəsi ilə
- ✓ Torpaq vahidinə düşən istehsal xərci ilə
- Torpaq sahəsinin artması ilə
- İstehsal xərcinin çoxalması ilə

503. Kənd təsərrüfatında intensivliyin ümumi səviyyəsi necə müəyyən edilir?

- Əldə edilən mənfəət ilə
- Təsərrüfatın gəliri ilə
- ✓ Əsas fond və cari xərcinin cəminin torpaq vahidinə nisbəti ilə
- Torpağa düşən cəmi fondla
- Torpağa düşən cəmi xərcə

504. ASK-da intensivlik səviyyəsinin müəyyən edilməsində istifadə olunan müqayisələr hansı təyinatla malikdir?

- qeyri-sabit
- dəyişən
- dinamik
- ✓ ümumi və xüsusi
- sabit

505. Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir?

- ✓ müqayisə ilə
- mexanikləşmə ilə
- istehsal xərci ilə
- əmək sərfi ilə
- maya dəyəri ilə

506. ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- √ əmək və vəsait qoyuluşu
- təchizat formaları
- əməyin təşkili
- istehsalın strukturu
- satış üsulları

507. ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır?

- istehsal xərcinin azalmasına
- əmək haqqının artırılmasına
- kadr hazırlığına
- √ əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- əmək sərfinin aşağı salınmasına

508. ASK-da ekstensiv inkişaf şəraitində əmək və vəsait sərfi nəyə yönəldilir?

- kadr hazırlığına
- əmək sərfinin azalmasına
- √ istehsal sahələrinin genişləndirilməsinə
- əhali yer dəyişmələrə
- əhalinin artmasına

509. Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- ekstensiv inkişaf
- √ intensiv inkişaf
- torpaqların artırılması
- işçilərin çoxaldılması
- texniki təmirin gücləndirilməsi

510. Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir?

- əmək haqqının artırılması
- √ intensiv inkişaf
- rentabellik
- maya dəyərinin yüksəldilməsi
- xərclərin azaldılması

511. Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq intensivləşmənin rolu və səmərəliliyində nə baş verir?

- sadələşir
- mürəkkəbləşir
- heç nə
- dəyişilməz qalır
- √ yüksəlir

512. İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir?

- sabitləşir
- əmək sərfi azalır
- √ yüksəlir
- dəyişilməz qalır
- azalır

513. ASK-da torpaq sahəsi, ona yönəldilən əsaslı vəsait, sərf olunan əmək arasındakı qarşılıqlı münasibətlər nəyi xarakterizə edir?

- istehsalın strukturunu

- maya dəyərini
- istehsal xərcini
- ✓ istehsalın intensivləşməsinə
- istehsalın istiqamətini

514. Aqrar islahatlar və sahibkarlığın inkişafı intensivləşmənin göstəricilərində nəyə şərait yaratmışdır?

- onların sayının artmasına
- onların sayının sabitləşməsinə
- ✓ onların dəyişməsinə
- onların çoxalmasına
- onların azalmasına

515. Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və mənafeylərin formalaşdırılmasının əsasını nə təşkil edir?

- istehsalın inkişafı
- ✓ real tələbatlar
- istehsal xərci
- əmək haqqı
- istehsalın strukturu

516. Aqrar-sənaye sahə kompleksləri necə formalaşır?

- adi qaydada
- iki-üç sahə üzrə
- ✓ ayrı-ayrı sahələr üzrə
- sahələrin bölgüsü
- sahələrin birləşməsi

517. ASK-da istehsal olunan son məhsullar insanların nəyinə cavab verməlidir?

- gündəlik tələbatına
- həyat tərzinə
- heç nəyə
- ✓ iqtisadi imkanlarına
- həyat şəraitinə

518. Aqrar-sənaye sahə komplekslərində istehsal olunan xammal nə zaman daha yüksək səmərə verir?

- ✓ sənaye emalından çıxdıqdan sonra
- istehlak olunduqdan sonra
- daşındıqdan sonra
- satıldıqdan sonra
- tədarük olunduqdan sonra

519. Aqrar-sənaye sahə kompleksində başlıca əlaqələr aşağıdakılardan hansıdır?

- tədarük üzrə
- ✓ istehlak və istehsal üzrə
- istehsalın tənzimlənməsi üzrə
- sosial problemlər üzrə
- texniki təchizat üzrə

520. İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir?

- ✓ yüksəlir
- əmək sərfi azalır
- dəyişilməz qalır
- azalır
- sabitləşir

521. Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir?

- √ intensiv inkişaf
- rentabellik
- maya dəyərinin yüksəldilməsi
- əmək haqqının artırılması
- xərclərin azaldılması

522. Əsas fondla cari istehsal xərci arasında nisbət müxtəlif olduğu şəraitdə intensivlik səviyyəsi cari istehsal xərci üzrə necə hesablanır?

- Torpaq sahəsinin artması ilə
- İstehsal xərcinin azalması səviyyəsi ilə
- √ Torpaq vahidinə düşən istehsal xərci ilə
- İstehsal xərcinin çoxalması ilə
- İstehsal xərcinin strukturunun dəyişməsi ilə

523. ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir sıra nədən istifadə edilməsi tələb olunur?

- istehsal xərcindən
- vergi növündən
- √ iqtisadi göstəricilərdən
- maliyyə vəsaitindən
- kreditdən

524. ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır?

- istehsalın azalmasına
- sabitləşməsinə
- bahalaşmasına
- √ ucuzlaşmasına
- keyfiyyətin pisləşməsinə

525. Aqrar sahibkarlıq formalarında intensiv inkişafa nail olmaq üçün intensivləşmənin nəyi nəzərə alınmalıdır?

- √ yeni xüsusiyyətləri
- təşkili qaydası
- dəyişməsi
- sabitləşməsi
- səviyyəsi

526. İntensivləşmə ASK-nin inkişafının bütün nəyini özündə cəmləşdirir?

- √ şərtlərini
- sabit qalmasını
- dəyişkən olmasını
- dəyişilmə üsullarını
- planlarını

527. ASK-da ekstensiv inkişaf nədir?

- √ İstehsal sahələrinin genişlənməsi
- məhsuldarlığın yüksəlməsi
- əkin sahəsinin azalması
- İstehsal strukturunun dəyişməsi
- İstehsal olunan məhsulun artması

528. Ayrı-ayrı konkret sahələrdə intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- √ xüsusi

- nisbi
- sabit
- dəyişən
- ümumi

529. Təsərrüfatlarda intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- dəyişən
- sabit
- ✓ ümumi
- mütləq
- nisbi

530. ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- ✓ səviyyəsi
- hərəkət forması
- təşkili qaydası
- dinamikası
- dəyişilməsi

531. Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- ✓ ekstensiv
- istehsalın ixtisaslaşması
- məqsədəuyğun
- intensiv
- istehsalın təmərküzləşməsi

532. ASK-da geniş təkrar istehsala hansı yollarla nail olunur?

- əhali artımı
- əməyin təşkili
- ✓ intensiv və ekstensiv inkişaf
- torpaqların genişlənməsi
- maddi maraq

533. Torpaqların erroziyaya uğramasında hansı erroziyanın xüsusi çəkisi böyükdür?

- ✓ su və külək
- əməyin təşkili
- yalnız suvarma
- yalnız külək
- mexanikləşmə

534. ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nın nəyə təsirini gücləndirir?

- ✓ ətraf mühitə
- emal sahələrinə
- satış sahələrinə
- qiymətlərə
- əmək təşkilinə

535. Xəstəlik və zərərvericilərə qarşı işlədilən kimyəvi maddələr nəyin tərkibinə ciddi təsir göstərir?

- ✓ torpaq və suyun
- keyfiyyətin
- toxumun
- yemin

- məhsulların

536. Aqrar sahədə işlədilən kimyəvi dərman və birləşmələr nəyin yaxşılaşmasına səbəb olur?

- ✓ məhsulun keyfiyyətinin
- texnoloji prosesin
- suvarma rejiminin
- həyat şəraitinin
- əmək təşkilinin

537. Torpaq və suvarma zamanı texnoloji rejimə əməl edilməməsi nəyin azalmasına səbəb olur?

- ✓ istehsalın
- qiymətin
- əmək haqqının
- rentabelliyyənin
- maya dəyərinin

538. Kənd təsərrüfatında xəstəliklərlə və zərərvericilərlə mübarizə məqsədi ilə istifadə olunan kimyəvi maddələrin ətraf mühitə zərər vurmaması hansı səbəbdən baş verir?

- ✓ dərmanlar verildikdən texnoloji proseslər pozulur
- dərmanların keyfiyyəti pəssizdir
- dərmanlar çox bahadır
- dərmanlar pis saxlanılır
- dərmanlar çox işlədilir

539. Son illər ölkəmizdə ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən ən vacibi nədir?

- ✓ ekoloji ekspertizanın təşkili
- meliorasiya işinin səmərəli təşkili
- eroziyaya qarşı mübarizə
- gübrələnmənin azaldılması
- kimyəvi dərmanların tətbiqinin azaldılması

540. Tərəvəz məhsullarına həddindən artıq gübrə verilməsi onların tərkibində insanlar üçün böyük təhlükə olan nəyin yaranmasına səbəb olur?

- ✓ nitrat çoxalır
- vitaminlər artır
- nitrat toplanmır
- məhsulun keyfiyyəti pisləşir
- heç nə yaratmır

541. Torpaq sahələrindən intensiv istifadənin sürətlənməsi nəyin baş verməsini artırır?

- ✓ münbitlik azalır, eroziya artır
- maşınlardan istifadə pisləşir
- şoranlaşma azalır
- suvarma sistemi pozulur
- məhsuldarlıq yüksəlir

542. Kənd təsərrüfatında gübrələrdən, kimyəvi dərmanlardan düzgün istifadə edilməməsi nəyə səbəb olur?

- ✓ ətraf mühit çirklənir
- məhsulun keyfiyyəti pisləşir
- iqtisadi səmərəlilik azalır
- torpağın məhsuldarlığı pisləşir
- məhsul istehsalı azalır

543. Bitki, heyvanat və mikroorqanizmlərin torpaq, iqlim, su ilə üzvü əlaqəli halda cəmiyyət üçün məhsul istehsal etdiyi sistem nədir?
- √ ekoloji-istehsal
 - ekstensiv
 - istehsal-iqtisadi
 - ekoloji məhsul
 - intensiv
544. Elmi-texniki tərəqqinin sürətlənməsi k/t-1 ilə nəyin arasındakı əlaqəni dərinləşdirir?
- √ təbiətlə
 - tədarüklə
 - satışla
 - saxlama ilə
 - emal müəssisəsi
545. Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?
- √ məhsulların
 - əmək haqqının
 - həyat şəraitinin
 - qiymətin
 - əmək sərfinin
546. Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyəvi maddələr nəyin artmasına şərait yaradır?
- √ istehsalın
 - əmək haqqının
 - mexanikləşmənin
 - əmək sərfinin
 - istehsal xərcinin
547. Azərbaycan Respublikasında meliorasiya və irriqasiya işinin pis təşkil edilməsinə görə hazırda şoranlaşmış torpaq sahəsi nə qədərdir?
- √ 1,5 milyon ha
 - 2,3 milyon ha
 - 1,3 milyon ha
 - 1,0 milyon ha
 - 2,0 milyon ha
548. Kənd təsərrüfatında kimyəvi birləşmələrin çox tətbiq edilməsi, onların səmərəsiz təşkili ölkəmizdə flora və faunaya bitki və heyvan növlərinə necə təsir edir?
- bütün prosesə nəzarət edilir
 - kimyəvi maddə az tətbiq olur
 - onlarla əlaqəsi yoxdur
 - çox zəif
 - √ flora və faunaya zərər vurur, bitki-heyvan məhv edilir
549. Azərbaycanda eroziyanın hansı növü vardır və onlar torpaqların neçə faizini əhatə edir?
- eroziya yoxdur
 - yalnız su eroziyası 25-30%
 - təkcə külək eroziyası, 30-40%
 - eroziya zəifdir və 15-20% əhatə edir
 - √ külək və su eroziyası 65-70%
550. Regionlarda meliorasiya məqsədi ilə aparılan tədbirlərin ekoloji şərait nəzərə alınmadan yerinə yetirilməsi nəyə səbəb olur?
- suvarma şəraitinin pisləşməsini

- kanalların su axımının azalmasına
- √ şoranlığın çoxalmasına və xəstəliklərin yaranmasına
- məhsuldarlığın artmasına
- eroziyanın qorunmasına

551. Bioloji qanunlar, inkişaf və iqtisadi qanunlarla əlaqədar olub ASK-nin nəyinin bütün səviyyəsində özünü göstərir?

- satış mərhələsində
- √ idarə olunmasında
- istehsal prosesində
- planlaşmasında
- stimullaşmasında

552. Torpaqların iqtisadi münbitliyinin yüksəldilməsi nəyə şərait yaradır?

- mexanikləşməyə
- gəllərlərin azalmasına
- zərərliyin yüksəlməsinə
- √ istehsalın artmasına
- suvarmaya

553. Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?

- suvarma
- heç nə azalmır
- qorunma
- √ münbitlik səviyyəsi
- kimyalaşma

554. ASK-nin hansı sahəsi ətraf mühitlə daha sıx bağlıdır?

- √ istehsal
- infrastruktur
- tədarük
- satış
- emal

555. Aqrar sferada istifadə edilən kimyəvi maddələr düzgün istifadə olunmaması nəyə səbəb olar?

- √ ətraf mühitin çirklənməsinə
- maya dəyərinin azalmasına
- qiymətin aşağı düşməsinə
- iqtisadi artıma
- istehsalın azalmasına

556. Torpaqdan istifadə zamanı texnoloji rejimin pozulması nəyə səbəb olur?

- ekoloji tarazlığın bərpasına
- √ ekoloji tarazlığın pozulmasına
- gəllərlərin çoxalmasına
- istehsalın artmasına
- maya dəyərinin ucuzlaşmasına

557. Azərbaycan ərazisinin neçə faizi müxtəlif səviyyədə eroziyaya məruz qalmışdır?

- .34
- .4
- .35
- √ .46
- .27

558. Ölkənin torpaqlarından, meşələrindən, sularından, mineral resurslarından pis istifadə edilməsinin əsas səbəblərindən biri müəssisələrin nəyinin təmin edilməməsidir?
- maddi-texniki bazasının
 - √ iqtisadi marağının
 - nəqliyyat xidmətinin
 - texniki təmirin
 - tikinti işlərinin
559. Kənd təsərrüfatında gübrələrdən və kimyəvi maddələrdən düzgün istifadə edilməməsi insanlara və canlı aləmə nə edir?
- √ ciddi zərər vurur
 - təsiri hiss olunmur
 - təsiri zəifdir
 - təsir etmir
 - heç bir zərəri yoxdur
560. ASK sistemində elmi-texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd təsərrüfatı arasında qarşılıqlı əlaqənin dərinləşməsinə və kənd təsərrüfatının nəyə təsirinin artmasına səbəb olur?
- √ ətraf mühitə
 - məhsul istehsalına
 - eroziyanın zəiflənməsinə
 - ekologiyanın yaxşılaşmasına
 - torpaq sahələrinə
561. Torpaq və digər resurslardan istifadədə texnoloji rejimlərə ciddi əməl edilməməsi nəticəsində nəzərdə tutulan səviyyədə məhsul istehsalı və nəyə nail olunmur?
- çirkli sahələr artır
 - ekoloji vəziyyət yaxşılaşır
 - ekoloji rejim gözlənilir
 - √ ekoloji tarazlıq pozulur
 - atmosfərəyə zərər vurulur
562. İstehsal vasitələri istehsal edən və emalı həyata keçirən sahələr öz əlaqə və mənafeyini qurarkən hansı sahənin tələbatını nəzərə almalıdır?
- √ kənd təsərrüfatı
 - sosial inkişaf
 - ticarət
 - texniki təmir
 - nəqliyyat
563. Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr hansı tələbata uyğun tənzimlənilir?
- √ bazar münasibətləri ilə
 - göstərişə əsasən
 - tələbata uyğun
 - plana əsasən
 - tənzimlənmir
564. ASK-da istehsal olunan son məhsulların istehlak dəyərinin yüksəldilməsi üçün onun istehsalı ilə məşğul olan sahələrdə nəyə nail olunmalıdır?
- əmək haqqının artmasına
 - əməyin düzgün təşkilinə
 - rentabelli olmasına
 - maya dəyərinin azaldılmasına
 - √ istehsal-iqtisadi əlaqələrin tənzimlənməsinə

565. ASK-da istehsal olunan məhsullar aşağıdakılardan hansından uyğun olmalıdır?

- √ insanların zövqünə
- maya dəyərinə
- yüksək əmək haqqına
- yüksək zərərliyə
- gündəlik tələbatə

566. ASK-da istehsal olunan ərzaq məhsulları nəyə təminat verməlidir?

- rentabelliyyə
- heç nəyə
- ucuzlaşmasına
- səmərəliliyə
- √ insanların sağlamlığına

567. Aqrar-sənaye sahə komplekslərində mövcud olan əlaqələr nəyin təmin edilməsini həyata keçirməlidir?

- √ xərcə qənaət edilməli, mövsümlük azalmalı
- tikinti işləri genişlənməlidir
- əmək sərfi artmalı
- istehsal xərci və maya dəyəri yüksəlməli
- texniki xidmət yaxşılaşmalı

568. Aqrar-sənaye sahə komplekslərinə daxil olan sahələrin sosial-iqtisadi əlaqəsi müəyyən edilərkən onların nəyi nəzərə alınmalıdır?

- ixtisaslaşma vəziyyəti
- √ spesifik xüsusiyyətlər
- iqtisadi səmərəlilik
- satış qaydaları
- intensivləşmə səviyyəsi

569. Aqrar-sənaye sahə komplekslərinə xammal istehsal edən, tədarük, emal, saxlama, satış, istehsala xidmət sahələrindən hansı daxil deyil?

- √ hamısı daxildir
- satışdan başqa hamısı
- tədarük və emal
- satış və saxlama
- istehsala xidmət

570. Aşağıdakılardan hansı sahə komplekslərində spesifik xüsusiyyət hesab olunur?

- √ istehsalın mövsümlüyü
- ixtisaslaşma
- kooperasiya
- inteqrasiya
- təmər küzləşmə

571. Aqrar-sənaye sahə kompleksləri əhalinin tələbatını necə təmin edir?

- √ bir və bir-neçə məhsulla
- baha məhsulla
- keyfiyyətli ərzaqla
- çoxlu məhsulla
- təmin etmir

572. ASK-da istehsal olunan məhsullar işçilərdə nəyə təminat verməlidir?

- istehsal xərcinə

- maya dəyərində
- ✓ maddi marağına
- əmək haqqına
- mənəvi marağına

573. ASK-da istehsal olunan müxtəlif çeşidli və yüksək keyfiyyətli məhsullar necə başa gəlməlidir?

- rentabelli
- yüksək qiymətlə
- ✓ ucuz
- baha
- zərərli

574. ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları hansı sahənin hesabına əldə edilir?

- bir sahənin
- heç bir sahənin
- ✓ bir neçə sahənin
- iki sahənin
- üç sahənin

575. Aqrar-sənaye sahə komplekslərində istehsal olunan xammal aşağıdakılardan hansı məqsədə istifadə olunur?

- ✓ bunların üçünə ayrılır
- yalnız ixracə sərf olunur
- sair tələbatı ödəyir
- istehsal məqsədinə istehlak olunur
- yalnız emal müəssisələrin

576. Aqrar-sənaye sahə komplekslərinə daxil olan müxtəlif xarakterli istehsal-xidmət müəssisələri arasında əlaqələr necə qurulmalıdır?

- ✓ sərbəst qurulur
- tənzimlənmir
- planlı qaydada qurulur
- bələdiyyələr müəyyənləşdirirlər
- nazirlik müəyyən edir

577. Aqrar-sənaye sahə komplekslərində istehsal vasitələri və işçi qüvvəsinin istehsal prosesində iştirakı, istehsalın mövsümü xarakterə malik olması, maliyyə-kredit, qiymət, vergi və s. onun nəyini müəyyən edir?

- iqtisadi səmərəliliyini
- sosial problemlərini
- ✓ spesifik xüsusiyyətlərini
- əmək sərfini
- maya dəyərini

578. Aqrar-sənaye sahə kompleksləri çoxlu sayda və müxtəlif funksiyalı istehsal-xidmət sahələrindən ibarət olmaqla onların arasında mürəkkəb əlaqə və münasibət vardır. Onlar necə qurulmalıdır?

- ✓ əlaqə bazar münasibətlərinə uyğunlaşmalıdır
- icra orqanları müəyyənləşdirir
- əlaqə mövcud deyil
- nazirlik tərəfindən müəyyən edilir
- əlaqəyə ehtiyac yoxdur

579. Aqrar-sənaye sahə kompleksləri tələbatı neçə növ xalq istehlakı məhsulları ilə təmin edir?

- ✓ bir və bir-neçə
- istehlak malları istehsal etmir
- məhdud növ

- çoxlu növ
 - bir növ
- 580.** ASK-da istehsal olunan son məhsulların səmərəliliyinin yüksəlməsi üçün onun yaradılmasında iştirak edən müəssisələrdə nəyə nail olunmalıdır?
- elmi-texniki tərəqqiyə
 - kadr hazırlığına
 - əmək sərfinin yüksəlməsinə
 - əmək haqqının artmasına
 - ✓ yüksək istehsal-iqtisadi nəticələrə
- 581.** Aqrar-sənaye sahə kompleksləri hansı müəssisə və sahələr hesabına formalaşır?
- ✓ istehsal-xidmət
 - tikinti-təmir
 - yalnız tədarük
 - yalnız xammal
 - yalnız emal
- 582.** ASK-da son məhsullar hansı fəaliyyəti nəticəsində istehsal olunur?
- xammal istehsal edən
 - satış sahəsinin
 - tədarük sahəsinin
 - emal sahəsinin
 - ✓ bir-neçə sahənin
- 583.** Mütərəqqi texniki-texnoloji tədbirlər və sosial-iqtisadi amillər nəticəsində məhsul istehsalının artımı nəyin yüksəlməsinə şərait yaradır?
- ✓ iqtisadi səmərənin
 - istehsal xərcinin
 - maya dəyərinin
 - qiymətin
 - əmək haqqının
- 584.** ASK-da texniki-texnoloji, sosial-iqtisadi tədbirlər nəyə yönəlməlidir ki, iqtisadi səmərəlilik yüksəlsin?
- maya dəyərinin artmasına
 - texnoloji prosesin zəifləməsinə
 - ✓ istehsal xərcinin azalmasına
 - əmək haqqının artmasına
 - zərərliyin yüksəlməsinə
- 585.** ASK-da nəyin yüksəldilməsi istehsal xərci və maya dəyərinin aşağı salınması ilə bağlıdır?
- əmək haqqının
 - əmək sərfinin
 - rentabelliyin
 - qiymətin
 - ✓ iqtisadi səmərəliliyin
- 586.** Son məhsulun dəyərindən amortizasiya ayırmaları, xammal və material xərci çıxdıqdan sonra qalan hissə nədir?
- zərər
 - mənfəət
 - ümumi məhsul
 - ✓ xalis məhsul
 - ümumi gəlir

587. Kənd təsərrüfatı xammalının emalından əldə edilən xalis məhsulun dəyəri nəyin tərkibinə aiddir?

- istehsal xərcinə
- xalis məhsula
- əmək haqqına
- mənfəətin
- ✓ son məhsula

588. Müəyyən dövr ərzində xammalın emalından alınan ərzaq və istehlak malları aşağıdakılardan hansına daxildir?

- ✓ son məhsula
- əmək haqqına
- xalis gəlirə
- mənfəətə
- xalis məhsula

589. ASK-da ümumi məhsul nəyin cəmindən ibarətdir?

- ✓ son və aralıq məhsul
- son və xalis məhsul
- xalis məhsul və rentabellik
- xalis gəlir və mənfəət
- son məhsul və mənfəət

590. ASK-da məhsulun əmtəlik səviyyəsi necə müəyyən edilir?

- əmtəlik məhsulun dəyəri ilə
- istehsalın həcmnin artımı ilə
- ✓ əmtəlik məhsulun ümumi məhsula nisbəti ilə
- əmtəlik məhsulun cəmi ilə
- əmtəlik məhsulun qiyməti ilə

591. ASK-da ümumi məhsul nədir?

- ✓ müəyyən dövr ərzində istehsal olunan məhsulların dəyəridir
- bölüşdürülən məhsuldur
- emal olunan məhsuldur
- tədarük olan məhsuldur
- istehsal edilərək satılan məhsuldur

592. ASK-nin istehsal-iqtisadi səmərəliliyi vasitəsi ilə məhsul istehsalının səmərəliliyinə nə baxımından qiymət verilir?

- ✓ istehsal-texnoloji və iqtisadi mexanizm
- müqavilə münasibəti
- əmək münasibəti ilə
- vergi mexanizmi
- maliyyə-kredit mexanizmi

593. ASK-da xalis gəlir nədir?

- son məhsulun əmtəlik hissəsidir
- ümumi xərcin artan hissəsidir
- ✓ ümumi məhsulla istehsal xərcinin fərqidir
- rentabellik səviyyəsidir
- ümumi məhsulun satılan hissəsidir

594. ASK-da son məhsul nədir?

- məhsulun keyfiyyəti
- məhsulun istehlak dəyəri

- √ ümumi məhsulla aralıq məhsulun fərqi
- istehsalın dinamik artımı
- əmtəlik məhsulun səviyyəsi

595. ASK-da səmərə nəyi əks etdirir?

- əmtəlik məhsulun artmasını
- gəlirlərin çoxalmasını
- √ hər-hansı tədbirin nəticəsini
- rentabelliliyin yüksəlməsini
- məhsulun çoxalmasını

596. ASK-da iqtisadi səmərəlilik iqtisadi inkişafın başlıca problemi kimi mürəkkəb nədir?

- √ ictimai-iqtisadi prosesidir
- iqtisadi əlaqədir
- qiymət formasıdır
- əmək müqaviləsidir
- istehsal münasibətidir

597. Müasir texniki-texnoloji proseslər, sosial-iqtisadi tədbirlər torpaqdan və əmlakdan necə istifadəyə şərait yaratmalıdır?

- √ səmərəli
- əlaqəsi yoxdur
- tövsiyəyə uyğun
- göstərişə əsasən
- plana əsasən

598. Məhsul istehsalının istehsal xərci, maya dəyəri, qiyməti, keyfiyyəti və s. iqtisadi səmərəliliyin səviyyəsinə necə təsir göstərir?

- √ müxtəlif
- sadə
- əlaqəli
- sabit
- eyni

599. ASK-da itkilərin çoxalması və keyfiyyətin pisləşməsi nəyin aşağı düşməsinə səbəb olur?

- √ iqtisadi səmərəliliyin
- əmək sərfinin
- mexanikləşmənin
- məşğulluğun
- istehsal xərcinin

600. İstehsal prosesində sərf olunan xammal və materialların azalması nəyin çoxalmasına təsir edir?

- zərərliyinin
- əmək haqqının
- maya dəyərinin
- istehsal xərcinin
- √ xalis məhsulunun

601. Kənd təsərrüfatı sahələrində yaradılan xalis məhsulun dəyəri nəyə daxildir?

- √ son məhsula
- ümumi gəlirə
- mənfəətə
- istehsal xərcinə
- ümumi məhsula

602. ASK-da ümumi məhsuldan aralıq məhsulu çıxıldıqdan sonra qalan hissə nəyi təşkil edir?

- √ son məhsulu
- xalis məhsulu
- xalis gəliri
- istehsal xərcini
- mənfəəti

603. ASK-da əsas istehsal fondlarından istifadənin iqtisadi səmərəliliyinin əsas göstəriciləri nədən ibarətdir?

- √ fondverimi və fondtutumu
- fonddan istifadənin normalaşdırılması
- fondun strukturu
- fondun formalaşma mənbəyi
- fondun dinamik artımı

604. ASK-da ümumi məhsulun dəyəri müəyyən edilərkən hansı qiymət əsas götürülür?

- √ müqayisəli qiyməti
- pərakəndə qiyməti
- nisbi qiyməti
- tarif qiymətləri
- topdansaş qiyməti

605. ASK-da iqtisadi səmərəliliyin səviyyəsinə qiymət verilərkən ona hansı miqyasda baxılır?

- √ bunların hamısı
- sahələr
- təsərrüfat formaları, bölmələr
- bunları əhatə etmir
- xalq təsərrüfatı

606. ASK-da xalis məhsul istehsalının mənbəyi nədir?

- √ xam məhsul istehsalı
- emal olunan məhsul
- məhsul itkisi
- məhsulun keyfiyyəti
- satılan məhsul

607. Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur?

- √ istehlak norması ilə
- məhsulun istehsal xərcləri ilə
- əmtəlik məhsulun çoxalması ilə
- əmtəlik səviyyəsi ilə
- məhsul istehsalının artımı ilə

608. ASK-da xalis məhsul (ümumi gəlir) nədir?

- √ yeni yaradılan dəyərdir
- cəmi məhsulun dəyəridir
- istehlak olunan dəyərdir
- reallaşan dəyərdir
- cəmi məhsuldur

609. ASK-da səmərəlilik nədir?

- √ alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- rentabelliliyin dinamikası

- istehsal xərcinin azalması
- fondlarla təminatın yaxşılaşması
- əldə edilən gəlirin çoxalması

610. ASK-da geniş təkrar istehsalın inkişafının, əhəlinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir?

- √ ictimai səmərəlilik
- pul gəlirinin artması
 - mənfəətin azalması
 - iqtisadi münasibət
 - istehsalın çoxalması

611. Məhsul istehsalının iqtisadi səmərəliyi istehsal xərci, maya dəyəri, keyfiyyəti ilə yanaşı nədən asılıdır?

- √ qiymətdən
- suvarmadan
 - becərmədən
 - emaldan
 - əmək sərfindən

612. ASK-da bir işçi, bir adam-saat hesabına məhsul çıxımının səviyyəsi nəyi əks etdirir?

- √ əmək məhsuldarlığını
- rentabelliği
 - istehsal xərcini
 - mexanikləşməni
 - maya dəyərini

613. Nəyin yüksəlməsi istehsal xərci, keyfiyyət, qiymət və digər amillərdən asılıdır?

- √ iqtisadi səmərəliliyin
- əmək haqqının
 - fond veriminin
 - zərərlik səviyyəsinin
 - əmək sərfinin

614. Kənd təsərrüfatı istehsal prosesində texniki-texnoloji və təşkilatı amillərin düzgün həyata keçirilməməsi nəticəsində nə baş verir?

- √ itkilər artır, keyfiyyət pisləşir
- istehsal xərci azalır
 - maya dəyəri ucuzlaşır
 - mənfəət artır
 - gəlirlər çoxalır

615. Ümumi məhsul istehsalı prosesində amortizasiya ayırmalarının azalması nəyin artmasına səbəb olur?

- √ xalis məhsulun
- son məhsulun
 - mənfəətə
 - əmək haqqının
 - xalis gəlirin

616. Xammal və son məhsulların satışını aparan təşkilatların xalis məhsulunun dəyəri nəyə daxil olur?

- √ son məhsula
- xalis gəlirə
 - mənfəətə
 - ümumi gəlirə
 - xalis məhsula

617. ASK-dan kənarada istehsal sahələrinin ehtiyacını ödəyən məhsullar nəyin tərkibinə aid edilir?

- √ son məhsulun
- xalis məhsulun
- aralıq məhsulun
- heç birinin
- ümumi məhsulun

618. ASK-da ümumi məhsulla nəyin fərqi son məhsulu təşkil edir?

- √ aralıq məhsul
- rentabellik
- mənfəət
- xalis gəlir
- xalis məhsul

619. ASK-da dövrüyyə vəsaitindən istifadənin iqtisadi səmərəliliyinin əsas göstəricisi nədir?

- √ vəsaitin dövrüyyə müddətidir
- vəsaitin normalaşdırılmasıdır
- vəsaitin artım dinamikasıdır
- vəsaitin strukturudur
- vəsaitin həcmidir

620. ASK-da əmtəəlik məhsul nəyə deyilir?

- √ satılan məhsul
- saxlanılan məhsul
- emal olunan məhsul
- tədarük olunan məhsul
- istehsal olunan məhsul

621. ASK-da iqtisadi səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- √ əmək məhsuldarlığı
- əsas fondların dəyəri
- mexanikləşmə
- istehsal xərci
- əmək haqqı

622. ASK-da xammal istehsalının, son məhsulun artımı, keyfiyyətin yüksəlməsi, itkilərin azaldılması nəyin çoxalmasına səbəb olur?

- √ xalis məhsulun
- maya dəyərinin
- itkilərin
- işçi qüvvəsinin
- əmək sərfinin

623. ASK-da istehsal-texnoloji səmərəlilik nədən istifadənin səmərəliliyini əks etdirir?

- əmək haqqından
- əmək sərfindən
- √ istehsal resursundan
- torpaq fondundan
- əmək ehtiyatından

624. ASK-da aralıq məhsul nədir?

- √ ümumi məhsulun istehlaka sərf olunan hissəsidir

- ümumi məhsulun tədarük olunan hissəsidir
- ümumi məhsulun emal olunan hissəsidir
- ümumi məhsulun satılan hissəsidir
- ümumi məhsulun zay olan hissəsidir

625. ASK-da səmərəliliyin hansı forması müəyyən edilir?

- √ sosial, istehsal-iqtisadi, texniki-texnoloji
- yalnız sosial
 - yalnız təşkilati
 - yalnız texniki-texnoloji
 - yalnız istehsal-iqtisadi

626. Bazar münasibətlərinin formalaşdığı şəraitdə ASK-da məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur?

- maya dəyərinin
 - əmək sərfinin
- √ iqtisadi səmərəliliyin
- məhsuldarlığın
 - keyfiyyətin

627. ASK-nin infrastrukturunu hansı istehsal prosesinin normal inkişafını təmin edir?

- qarışıq
- √ geniş
- intensiv
 - ekstensiv
 - sadə

628. ASK-nin infrastrukturunda buraxılan nöqsan hansı sahəyə ciddi zərər yetirir?

- √ istehsal sahəsinə
- məhsulun daşınmasına
 - tədarük sahəsinə
 - satış sahəsinə
 - məhsulun saxlanılmasına

629. Aqrar islahat nəticəsində istehsalın inkişafının genişlənməsi nəyə tələbatı artırır?

- √ istehsal resurslarına
- eroziyaya
 - satış qiymətlərə
 - əmək haqqına
 - istehsal xərcinə

630. Əhalinin həyat şəraitinin yaxşılaşmasına, iş qüvvəsinin təkrar istehsalına və onların fəaliyyətinə şərait yaradan xidmət nədir?

- texnoloji xidmət
 - texniki xidmət
- √ sosial infrastruktur
- istehsal-iqtisadi əlaqə
 - sosial-iqtisadi şərait

631. ASK-da infrastrukturunu nədən ibarətdir?

- √ İstehsal və sosial xarakterli xidmətdir
- İstehsalın stimullaşdırılmasıdır
 - Əməyin təşkilidir
 - Məhsulun xərcinin azaldılmasıdır

- İstehsalın inkişaf etdirilməsidir

632. ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir?

- √ alt, aşağı quruluş
- əsas quruluş
- üst, yuxarı quruluş
- əmək birləşməsi
- əməyin təşkili

633. ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- istehsalın intensivləşməsinə
- əmək haqqına
- √ müxtəlif növ xidmətlərə
- əməyin təşkilinə
- əmək ehtiyatına

634. ASK-da istehsal olunan xammalın yüksək keyfiyyətdə istehlakçılara çatdırılması nədən asılıdır?

- √ infraqurulturdan
- emal sahəsindən
- əmək sərfindən
- əmək haqqından
- iqlim şəraitindən

635. ASK-da təbii-iqlim, relyef, su, texnoloji proseslər və digər şərtlər nəyə təsir edir?

- √ infraqurultura
- maşınlara
- insanlara
- heç nəyə
- hər şeyə

636. Aqrar islahatlar ASK sahələri arasındakı əlaqələrin funksiyasında nəyə səbəb olmuşdur?

- heç nəyə
- zəifləməsinə
- √ dərinləşməsinə
- sabitləşməsinə
- əlaqənin pozulmasına

637. Aqrar islahat nəticəsində emal müəssisələrinin fəaliyyətində nəyə nail olunur?

- sabit qalır
- emala ehtiyac qalmır
- xərclər azalır
- inkişafı zəifləyir
- √ müasirləşir

638. Məhsulun keyfiyyətinin yüksəlməsi istehsal prosesinin düzgün həyata keçirilməsi ilə yanaşı hansı sahə ilə əlaqədardır?

- nəqliyyat sahəsi
- tikinti sahəsi
- √ xidmət sahələri
- əmək ehtiyatı
- əmək haqqı

639. İnfraqurulturun ayrı-ayrı hissələri istehsal prosesinin normal həyata keçirilməsi ilə əlaqədar olaraq hansı mərhələləri əhatə edir?

- √ Bunların hamısını
- Bunların heç birini
- İstehsal-istehlak əlaqələrinin tənzimlənməsi
- İstehsal prosesinin fasiləliyini
- Hazırlıq işlərinin yerinə yetirilməsini

640. ASK-da infrastruktur əsas istiqamətləri üzrə neçə istiqamətə ayrılır?

- √ 5 istiqamət
- 4 istiqamət
- 8 istiqamət
- 6 istiqamət
- 3 istiqamət

641. ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?

- məhsul satışına
- əməyin təşkilinə
- əmək sərfinə
- √ istehsal prosesinə
- əmək haqqına

642. İnfrastruktura istehsalın normal fəaliyyətini təmin edən, onun inkişafında mühüm rol oynayan zəruri proses kimi nədən ibarətdir?

- √ sosial, texnoloji-texniki sahələrin cəmi
- istehsal-iqtisadi əlaqələrin cəmi
- maya dəyərindən
- istehsal xərcindən
- əmək sərfindən

643. ASK-nin infrastrukturunu məhsul istehsalı prosesində necə iştirak edir?

- iştirak etmir
- əlaqəsi yoxdur
- √ dolayı
- bilavasitə
- qismən

644. ASK-da hansı infrastruktur istehsal infrastrukturunu təşkil edir?

- √ istehsala xidmət
- emala xidmət
- əhaliyə xidmət
- sosial xidmətlər
- bütün xidmətlər

645. Aqrar islahatlar nəticəsində kənd yerlərində mədəni-məişət şəraitinin və həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədar nə yerinə yetirilmişdir?

- √ sosial tədbirlər həyata keçirilmiş
- idman sahəsi inkişaf etmiş
- yollar sabit qalmış
- nəqliyyat növü dəyişmiş
- əmək haqqı artmış

646. Aqrar islahat nəticəsində istehsal və xidmət sahələrinin əlaqələrində nə baş verir?

- əlaqələr kəsilir
- heç nə baş vermir
- √ genişlənir

- sabit qalır
- məhdudlaşır

647. Aşağıdakılardan hansı istehsala xidmət sahəsi hesab edilmir?

- kimyəvi maddələr
- nəqliyyat-texniki təmir
- suvarma
- yanacaq-sürtgü materialları
- ✓ əmək haqqı

648. İstehsal infrastrukturuna öz təyinatına görə aşağıdakıların hansını təmin edir?

- Təchizat, tədarük nəqliyyatı
- Satışla əlaqədar xidmətləri
- ✓ Bunların hamısını
- İstehsal şəraitinin normal fəaliyyətini
- Məhsulların səmərəli saxlanılmasını

649. ASK-da infrastruktur öz təyinatına görə hansı hissələrə ayrılır?

- ✓ İstehsal və sosial
- İdarəetmə istiqaməti
- Elmi-texniki tərəqqi
- Sosial
- İstehsal

650. ASK sistemində infrastruktur istehsalın tərkib hissəsi olub istehsalın artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsinə tələb olunan nəyin göstərilməsidir?

- ✓ xidmətin
- əməliyyatın
- işin
- üsulların
- təcrübənin

651. İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- köməkçi sahə
- sosial sahə
- istehsal sahələri
- ✓ infrastruktura
- yardımçı sahə

652. Aqrar sahibkarlıq şəraitində idarəetmə fəninin predmeti nədir?

- ✓ ictimai istehsal
- istehsal xərci
- əmək sərfi
- istehsal texnikası
- istehsal texnologiyası

653. Aqrar sahibkarlıq şəraitində idarəetmənin düzgün həyata keçirilməsi nəyin yüksəlməsinə səbəb olur?

- ✓ maddi marağın
- istehsal xərcinin
- əmək sərfinin
- maya dəyərinin
- qiymətin

654. ASK sahələrinin idarə edilməsi ümumiyyətlə idarəetmənin nəyinə əsaslanır?

- √ ümumi prinsipə
- müxtəlif prinsipə
- oxşar prinsipə
- eyni əlaqəlidir
- əlaqəsi yoxdur

655. ASK-nin və xüsusilə kənd təsərrüfatının idarəedilməsinin təşkili üçün nəyin nəzərə alınması vacibdir?

- √ istehsal xüsusiyyətləri
- iqtisadi əlaqələr
- əməyin təşkili
- mexanikləşmə
- intensivləşmə

656. ASK-nin idarəedilməsi fənninin obyektinə nədir?

- texniki tərəqqidir
- müasir texnologiyadır
- √ sosial-iqtisadi sistemdir
- sosial inkişafdır
- iqtisadi yüksəlişdir

657. ASK-nin sosial-iqtisadi inkişafının sürətlənməsi texniki-texnoloji, təşkilati-iqtisadi amillərlə yanaşı aşağıdakı hansı amildən asılıdır?

- √ kompleksin elmi əsaslarla idarə edilməsi
- mədəni-məişətin yaxşılaşması
- mexanikləşmənin genişlənməsi
- torpaqların artırılması
- kadr hazırlığı

658. ASK-da idarəetmə orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün nəyin dəqiq müəyyən edilməsi vacibdir?

- √ idarəetmənin hüquq, vəzifə məsuliyyəti
- istehsalın intensivləşməsi
- idarəetmənin əmək haqqı
- əmək ehtiyatı
- istehsalın ixtisaslaşması

659. ASK-da islahatların nəticəsində təsərrüfatçılıq formalarının yenilənməsi nəyin köklü dəyişməsinə səbəb olmuşdur?

- texnologiyanın
- texniki qulluğun
- √ idarəetmə prinsipinin
- mexanikləşmənin
- planlaşmanın

660. Aqrar sahibkarlıq formaları kim tərəfindən idarə olunur?

- bələdiyyə
- √ özləri
- plan orqanları
- mütəxəssislər
- icra hakimiyyəti

661. ASK-da idarəetmə fənninin obyektinə nədir?

- √ sosial-iqtisadi sistemlər
- istehsal texnologiyası

- sosial ədalət
- iqtisadi tənəzzül
- istehsal texnikası

662. Sahibkarlıq formalarında idarəetmədə buraxılan nöqsanlar nəticəsində əmək və vəsait sərfindən necə istifadə edilir?

- √ qeyri-səmərəli
- səmərəli
 - məqsədəuyğun
 - plana əsasən
 - düzgün

663. ASK-da istehsalın ixtisaslaşması, intensivləşməsi, inteqrasiyası, iqtisadi münasibətlərin tənzimlənməsi, iqtisadi-istehsal əlaqələr kim tərəfindən idarə olunur?

- √ tam sərbəst
- İcra Hakimiyyəti
 - Bələdiyyələr
 - xidmət sahələri
 - Nazirlik

664. ASK-ya daxil olan istehsal və xidmət sahələrinin idarəedilməsi kim tərəfindən müəyyən olunmuş formada idarə olunur?

- √ müəssisə tərəfindən sərbəst
- bələdiyyə tərəfindən
 - icra hakimiyyəti tərəfindən
 - Nazirlik tərəfindən
 - ASK tərəfindən

665. ASK-da istehsalın iqtisadi səmərəliliyin yüksəldilməsinin başlıca amillərindən biri nədir?

- √ idarəetmənin səmərəli qurulması
- əmək sərfinin artırılması
 - əmək haqqının çoxaldılması
 - kadr hazırlığı
 - maya dəyərinin yüksəlməsi

666. ASK-da idarəetmənin səmərəliliyinin artırılması və idarəetmənin ucuzlaşdırılması üçün nə edilməlidir?

- √ oxşar funksiyaları birləşməlidir
- bəzi ixtisaslar azaldılmalıdır
 - kadr hazırlığı artırılmalıdır
 - əmək sərfi çoxaldılmalıdır
 - əmək haqqı artırılmalıdır

667. ASK-da kollektivlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi ehtiyacından nə irəli gəlir?

- √ idarəetmə
- istehsalın strukturu
 - əmək haqqı
 - planlaşma
 - istehsalın təşkili

668. Aqrar sahibkarlıq formalarının idarə olunması onun üzvlərinin nəyinin xüsusi formasıdır?

- √ fəaliyyətinin
- əmək təşkilinin
 - maddi marağın
 - stimullaşmanın
 - əmək haqqının

669. Sahibkarlıq şəraitində idarəetmənin düzgün fəaliyyət göstərmədikdə istehsal resurslarından necə istifadə olunur?

- √ qeyri-səmərəli
- düzgün
- sabit
- dinamik
- səmərəli

670. İdarəetmənin ümumi prinsipləri idarəetmə orqanlarının nəyini müəyyən edir?

- √ fəaliyyətini
- quruluşunu
- dəyişmə meylini
- dinamikasını
- istiqamətini

671. ASK-da idarəetmə funksiyasına əmək tutumuna, işçilərin sayına, idarəetmə mərhələlərinin formalaşmasına nə təsir göstərir?

- √ istehsal amilləri
- inteqrasiya
- kooperasiya
- təmərküzləşmə
- ixtisaslaşma

672. Xalq təsərrüfatının, ayrı-ayrı sahələrin, regionların, müəssisələrin idarə olunması nə deməkdir?

- √ ictimai istehsalın idarə olunması
- elmi-texniki tərəqqinin idarə olunması
- bələdiyyələrin idarə olunması
- sosial idarəetmə
- əməyin idarə olunması

673. Aqrar sahədə aparılan islahatlar nəticəsində yeni iqtisadi münasibətlərin formalaşması nəyin yeniləşməsinə və funksiyaların dəyişməsinə səbəb olmuşdur?

- tədarük və satışın
- istehsal texnologiyasının
- əmək haqqının
- texnikadan istifadənin
- √ idarəetmənin

674. İnzibati idarəetmə üsullarının tətbiqinin nəyi tapşırıqların, sərəncamların, normativlərin, göstərişlərin elmi əsaslara uyğun olaraq başqa üsullarla əlaqələndirilməsindən asılıdır?

- əməyin təşkili
- təşkilati səviyyə
- √ iqtisadi səmərəliliyi
- istehsalın səviyyəsi
- texnoloji səviyyə

675. ASK sistemində idarəetmə funksiyalarına nə aiddir?

- xammal istehsal edən sahələr
- tədarük, satış, saxlama
- bunların heç biri
- emal müəssisələri
- √ bunların hamısı

676. ASK müəssisələrində istehsalın həcminin kəskin olaraq çoxalması nəticəsində onun idarəetmə funksiyasına dair yerinə yetirilən nəyin dəyişməsi baş verir?
- funksiyalar yenilənir
 - funksiyalar dəyişir
 - heç nə dəyişmir
 - √ işlərin həcmi və sistemi dəyişir
 - funksiyalar təzələnir
677. ASK-da idarəetmə funksiyalarının nəyi idarəedilən obyektin normal fəaliyyətini və inkişafını təmin edir?
- stimullaşması
 - əlaqəsiz fəaliyyəti
 - √ birgə təsiri
 - düzgün təşkili
 - ayrı-ayrı fəaliyyəti
678. Bazar münasibətləri şəraitində ASK müəssisələrində inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?
- istehsalın ixtisaslaşması
 - mənfəətin çoxalması
 - maddi maraq
 - pul gəlirinin artması
 - √ müstəqilliyin təmin olunması
679. ASK-nin idarəetmə elmi ona məxsus bir sıra spesifik nəyə məxsusdur?
- sosial vəziyyətə
 - texniki xidmətə
 - iqtisadi amilə
 - √ xüsusiyyətə
 - təşkilatı şərtə
680. İstehsal prosesinin yerinə yetirilməsi və onun idarə olunması ilə əlaqədar insanlar arasında nə yaranır?
- heç nə
 - √ münasibətlər
 - münasibət yaranmır
 - biri digərinə əngəl yaradır
 - bir-birinə kömək etmək
681. ASK-da istehsal münasibətlərin dəyişməsi ilə əlaqədar olaraq hansı idarəetmə fəaliyyəti formalaşmışdır?
- √ yeni
 - dəyişməmiş
 - mürəkkəb
 - sadə
 - heç nə dəyişməmiş
682. Aqrar sahibkarlıq formalarının idarəedilməsi qaydaları necə müəyyən edilir?
- √ sərbəst qaydada
 - inzibati qaydada
 - göstəriş əsasında
 - təşkilati qaydada
 - normativ yollarla
683. ASK-da idarəetmənin hansı üsullarından həm ayrılıqda və həm də idarəetmənin başqa üsullarını həyata keçirməkdə istifadə edilə bilər?

- təşkilati
- sosial
- ✓ inzibati
- siyasi
- texnoloji

684. ASK-da idarəetmə funksiyaları təzahür və mahiyyət etibarını ilə necə olur?

- ✓ müxtəlif
- əlaqələri çox yaxın
- əlaqəli
- oxşar
- eyni

685. ASK-nın idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinə idarəetmənin nəyidir?

- ✓ fəaliyyətidir
- stimullaşmasıdır
- məhdudlaşmasıdır
- genişlənməsidir
- təşkilidir

686. İqtisadi idarəetmə metodları kollektivə və onun ayrı-ayrı üzvlərinə mövcud obyektiv iqtisadi vasitələrin köməyi ilə nə etməkdir?

- fəaliyyəti əlaqələndirmək
- istehsalın təşkilidir
- ✓ təsiretmə sistemidir
- kömək göstərmək
- yardım etmək

687. ASK-da idarəetmə elmi iqtisadi qanunların idarəetmə prinsipinə təsiri nə edir?

- heç nə
- dəyişilir
- ✓ əsaslanır
- köməklik
- əks təsir

688. İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanun və qanunauyğunluqlarının nəyindən ibarətdir?

- sadələşməsindən
- dəyişməsindən
- ✓ aşkar olunmasından
- bahalaşmasından
- nəzərdən keçirilməsindən

689. İstehsalın idarə edilməsi prosesində idarəetmə elmi nəyin əlaqə və münasibətlərini öyrənir?

- ✓ imkanların
- qiymətin
- maya dəyərinin
- istehsal xərcinin
- əməyin təşkilinin

690. Aqrar islahatlar nəticəsində baş verən sosial-iqtisadi şərait idarəetmə sahəsində nəyə səbəb olmuşdur?

- ✓ universallaşmış
- sabit qalmış
- sadələşmişdir

- ucuzlaşmış
- bahalaşmış

691. Aqrar sahibkarlıq şəraitində idarəetmənin hansı formasından istifadə olunur?

- √ iqtisadi
- müqayisə
- amirlik
- təşkilati
- normativ

692. ASK sistemində idarəetmənin hansı funksiyası vasitəsi ilə idarəetmə obyektinin real vəziyyətini müşahidə, təhlil, qiymətləndirmə, proqram və plan əsasında müqayisə etmək olar?

- √ nəzarət
- texnoloji
- təşkilati
- iqtisadi
- sosial

693. ASK sistemində idarəetmənin hansı funksiyası vasitəsi ilə ixtisaslaşma, proporsionallıq, paralellik, dəqiqlik, ahəngdarlıq həyata keçirilir?

- √ təşkilətmə
- texnoloji
- texniki
- sosial
- iqtisadi

694. ASK sistemində istehsalın miqyasının dəyişilməsi idarəetmə funksiyasının məzmununa necə təsir edir?

- ciddi şəkildə dəyişir
- √ dəyişmir
- məhdudlaşır
- yenidən qurulur
- genişlənir

695. İqtisadi idarəetmə metodlarının özünəməxsus nəyi vardır?

- münasibətləri
- təşkili üsulu
- mexanikləşmə üsulu
- maraqlandırma qaydası
- √ iqtisadi mexanizmi

696. İqtisadi idarəetmə üsulu nəyin idarə obyektinin fəaliyyətinə təsiri vasitəsi ilə həyata keçirilir?

- istehsala xidmətin
- istehsalın texnologiyasının
- mexanikləşmənin
- √ iqtisadi amilləri
- əməyin təşkilinin

697. Aqrar sferada fəaliyyət göstərən elmi-istehsal birlikləri kim tərəfindən idarə olunurlar?

- həmkarlar təşkilatı
- iqtisadçılar
- icra başçısı
- √ elmi şura
- bələdiyyələr

698. Aqrar sahibkarlıq forması olan kəndli (fermer) təsərrüfatı kim tərəfindən idarə olunur?

- sədr
- √ kollektivin başçısı
- direktor
- aqronom
- bələdiyyə

699. ASK-da idarəetmə elminin mahiyyətinin əsas istiqamətlərindən biri də idarəetmənin nəyinin müəyyənləşdirilməsidir?

- sadələşməsinin
- √ funksya və metodlarının
- təşkilinin
- ucuzlaşmasının
- bahalaşmasının

700. İstehsal prosesi mərhələsində insanlar arasında yaranan münasibət fəaliyyətinin nəyini öyrənilməsi onun səmərəliliyinin yüksəldilməsində vacib şərtidir?

- √ qanunauyğunluqlarının
- sadələşməsinin
- mürəkkəbləşməsinin
- dərk edilməsinin
- pozulmasının